



[www.musavat.com](http://www.musavat.com)

# MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 14 oktyabr 2016-ci il Cümə № 227 (6548) Qiyməti 60 qəpik

Xəbər

Bugün  
Cahangir  
Hacıyevə  
hökəm  
oxunacaq

yazısı sah.12-də

## Gündəm

**.Dini ekstremizmlə bağlı cəzalar sərtləşdirilir: 20 il və ya ömürlük həbs!**



Bu gün Milli Məclisdə dini etiqad azadlığı haqqında qanunvericiliyə dəyişikliklər müzakirə ediləcək

yazısı sah.6-da

**Metroda gediş haqqının yanvarda bahalaşacağı iddiası**

yazısı sah.13-də

**Qarabağa görə referendum iddiasına hakim partiyadan sərt reaksiya gəldi**

yazısı sah.7-də

**Ev dustağı olan Maşallah Əhmədov danışdı**

yazısı sah.10-da

**Hakimiyyət ATƏT-lə əməkdaşlığı bərpa edir**

yazısı sah.5-də

**MDB-nin ən təhlükəsiz ölkəsində yaşayırıq-qədrini bilək...**

yazısı sah.11-də

**"Beynəlxalq Bank" işi Sankt-Peterburqa çatdı - iş adamının evində axtarış**

yazısı sah.12-də

**Mərkəzi Bank valyuta hərracları xəbərini yasaqladı- ilginc səbəb**

yazısı sah.11-də

**Eldar Mahmudovun qatı açılmayan cinayət dosyeləri**

yazısı sah.12-də

**Müsavat başqanının müavini: "13 sayılı CM yeganə "zon"dur ki..."**

yazısı sah.5-də

**"Rusiya təklif verdi, Türkiyə dəstəklədi, Azərbaycan isə..."**

## KREMLLƏ 5 RAYON ANLAŞMASI - ANKARADAN SENSAŞİON AÇIQLAMA

Türkiyə XİN rəhbərindən prezidentlərin üçlü İstanbul görüşündən dərhal sonra ilginc Qarabağ bəyanatı; Putinin İrəvan səfəri ərefəsi isə "Stratfor"dan anlaşmanı şübhə altına alan xəbərdarlıq gəldi...



Musavat


musavat.com  
Togrul Ismayil

yazısı sah.9-də

**Əli İnsanovun 50ミニbatch - "qaraj söhbəti" bağlandı**


Keçmiş "Basın" küçəsində ona məxsus qarajı qeyr-qanuni satan qadın tanınmış məmurun qızıdır

yazısı sah.10-da



**Xalq artistinin insult keçirən aktyor oğlunun ürək dağlayan həyat hekayəsi**

yazısı sah.10-da



**Cavid Hüseynovun azadlığa buraxılmasına sərt reaksiyalar**

yazısı sah.3-də




**Hacı Əbdülləzadə:**  
**"Tamerlan Qarayev Qatır Məmmədə demisdik..."**

yazısı sah.4-də



**Ö**tən ilin yayında döyülek öldürülen jurnalist Rasim Əliyevin işində təqsirli bilinen futbolçu Cavid Hüseynovun oktyabrın 12-də Bakı Apelyasiya Məhkəməsi tərəfindən azadlıq buraxılması ölkə gündəmini silkəldi. Həbs cəzası 4 il-dən 1 il 2 aya endirilən futbolcu barəsində qərar səsli şəbəkələr və mətbuatı iki hissəyə ayırdı.

Rasim Əliyev



# Cavid Hüseynovun azadlıq buraxılmasına sərt reaksiyalar



**Teyfurə Əliyeva:**  
“Balamın qatili azadlıqda gəzir”



**Elçin Şixli:**  
“Xırda bir şey olsayıdı, əfv edib azad etmək olardı, amma...”



**Mirvari Qəhrəmanlı:**  
“Rasim onun ucbatından öldü”

faktı deyim. Mərhum 102-yə zəng vurur və döyülməsi barədə xəber verir. Rasim xəstəxanada olan vaxt Cavid ora gəlir. Həmin vaxt polis əməkdaşları xəstəxanaya gelir. Mərhumun izahatını alırlar. Rasimin dostu deyir ki, şikayət ərizəsini mən yazdım. Belə olan halda cinayəti bilib xəber verməmək maddəsi verile bilərmi? Polis hər şeyi bildiyi halda Cavid neyi bilib deməmişdi? Qabaqcadan ağır cinayəti bilib gizlətmə ittihamları var. Cavid əvvəlcədən

**Adəm Məmmədov:**  
“Bilmədən kimisə suçlamaq ədalətsizlidir”

Mərhum jurnalistenin valideynlərinin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev isə qərarın gözlənilməz olduğunu qeyd edib: “Bir neçə gün əvvəl metbuatda Cavid Hüseynov barəsində Apelyasiya Məhkəməsinin ilkin iclas qərarından kasasiya şikayətinin geri götürüldüyü barədə məlumat çıxdı. Elə fikir yarandı ki, bu nəhayət yerə baş verməyib. Bu şikayət hansısa məqsədli verilib və götürülməsində də məqsəd olub”.

Ə.Mustafayev Cavid Hüseynovun işində Rasim Əliyevin valideynlərinin zərərçəkmış kimi tanınmadığını bildirərək qeyd edib ki, tərəf olmadığı üçün jurnalistenin valideyn və vəkilləri hüquqi müstəvidə heç nə edə bilməz: “Valideynlər ölkə başçısına müraciət edə bilərlər”.

Rasim Əliyevin nişanlısı Güler xanım Cavidin məhkəmə zalında güllerüz şəklinə belə reaksiya verib: “Onda (daha sərt ifade işlədib deye dərc etmirik-red.) vicdan yoxdur. Olsayıdı, dişlərini ağartmaqdansa, utanma hissi keçirirdi. Amma belə rəhat yaşamaz o. Tezliklə əsl ədalət yapışacaq ayağın dan onun”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şixli bildirdi ki, futbolunun azad edilməsi saymamızlıdır: “Hər halda, bu insanın bu və ya digər şəkilədə jurnalistenin ölümüne bəiskar olduğunu deyə bilərik. Xırda bir şey olsayıdı, əfv edib azad etmək olardı. Amma burada bir jurnalistenin ölümündən səhəbat gedir. Onun tezliklə azad olunması, hər halda, yaxşı deyil”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, Cavid Hüseynov cəzasız buraxılmalı deyildi: “O, cinayəti bilib

gizlətmədi. Bu zaman cinayətin iştirakçı olur. Rasim onun ucbatından öldü. Bir idmançı belə çıxır ki, kimisə öldürə, ya-xud cinayət hadisəsi töredə bilər və azadlıq buraxılar. Düşünürüm ki, kiminsə nezareti altında olan idmançıdır. Onun arxasında dayanan güclü qüvvə var. Deməzdim ki, ondan pul alıb buraxılar. Burada, sadəcə, başqa məsələlər var. Onun azad olunması cəmiyyətə hörmətsizlik oldu. Sosial şəbəkələrdə sevinənlər var. Onlar düşünmürlər ki, bir ana Cavidin ucbatından övladıqları. Cavid azad olunanda Rasimin anasının yanına getməli, üzr istemeli, əllərindən öpmeli idi. Amma o, gülə-gülə azadlıq çıxdı. İnsanın mənəvi məsuliyyəti var. Cavid ömrü boyu mənəvi işgəncə altında olacaq, təpkilər görürcək. Nə qədər gec deyil, metbuat konfransı keçirməlidir. Hər bayramda Rasimin ailəsinə qədər gələcək, hər kəsdən təqdimlərdir. Hər qədər gələcək, hər qədər təqdimlərdir. Bu mənəvi əzabı üzərindən atmalıdır. Hakim bu qərarı vermekle insanlar arasında ciddi ayrı-seçkilik yaratdı. Çünkü eyni cəza ilə olan insanlar hazırda həbsdədir. Cavidin heç zaman müdafiə etmək fikrində olmamışam. Çünkü mən de anayam”.

C.Hüseynovun vəkil Adəm Məmmədov ədalətin tam bərpə olunmadığını bildirdi: “Cavidin 1 il 2 aydan çox həbsdə qalmasını qanunsuz hesab edirik. Səbəyə Rayon Məhkəməsində jurnalistlər prosesə buraxılmırdılar. Vəsatet qaldırdı ki, məhkəmə açıq keçirləsin. Bütün cəmiyyətin və Rasimin həmkarlarının həqiqətlərin üzə çıxarılmasının şəhidi olmalarını istədim. Əmin idim ki, Cavid günahsızdır. Bir

□ Cavansır ABBASLI

**Gözlənilməz  
bir qətlin tarixcəsinin  
gözlənilən sonu**

Xalid KAZIMLI



**G**özənləndiyi kimi də oldu: futbolçu Cavid Hüseynovun vaxtından tez azadlıq buraxılması cəmiyyətin ictimai-siyasi fəal kəsimini ikiyə böldü. Sosial şəbəkə və peşəkar mediada yazılmış qeydlər, yazılar bu xüsusda ikitirəliyə açıq-aydın göstərir.

Cavid Hüseynov azadlıq vaxtından gec buraxılsayıda, ictimai-siyasi fəallar iki cinahə ayrılaçqdı və onların mövzuya dair fikirləri toqquşacaqdı.

Ona görə ki, işin mayasında ölüm işi var. Həyat məsəlesi olmasayı, mübahisə bu qədər şiddetli olmazdı.

İndi tərəflərdən biri deyir ki, Cavidin heç bir günahı yoxdur, o, ümumiyyətlə həbs və məhkəmə olunmamalıydı və məhkəmə onu azadlıq buraxmaqdə düz edib.

İkinci tərəf isə bildirir ki, Cavid jurnalist Rasim Əliyevin qəlinin sıfırıçısıdır, ona yüngül cəza verilmişdi, indi də nahaq azad ediblər və bu jurnalının qanının batırılması de-məkdir.

Biz zaman-zaman bu cür situasiyalara düşüruk. Bu cür durumlarda tərəflərin her ikisi özlüyündə haqlı görünür, amma heç biri sonra qədər haqlı olmur.

Konkret bu məsələyə aid olmayan bir situasiya düşünün. İki ana var, gənc övladları söyüş üstündə dalaşır, bıçaqlaşıblar, biri yaralanıb, o biri isə ölüb. Hər iki dərđli ana təbii ki, öz övladını müdafiə edəcək, biri “oğlum nəhaq yerə öldürülüb” deyəcək, qatilən ən ağır cəza - ömürlük həbs, bəzən isə qanunvericilikdə olmasa da edam tələb edəcək.

İkinci ana isə “oğlumun heç bir günahı yoxdur, özünü müdafiə edib” deyəcək, oğlunun məhkəmə zalından azadlıq buraxılmasını istəyəcək.

Bu, analıq instinktdən doğan yanaşmadır və öz oğullarını müdafiə edən anaların heç biri haqlı deyil.

Təbii ki, dava əsnasında, münəqişə zəminində dalaşarkən bir nəfərin ölümünə bəis olan şəxsə ömürlük həbs verməyəcəklər, cünti ortada onu təqsirini yüngülləşdirən xüsusatlar (təhqrir, özünü müdafiə, ani hiddət, peşmanlıq və s.) var və burlar qanunvericilikdə nəzərdə tutulub.

Heç qatilin məhkəmə zalından azadlıq buraxılmasından da səhəbt gedə bilmez. Cünti ortada ölüm işi var, gənc bir adam amansızlıqla öldürülüb. Deməli, qatil lazımi cəzəsini almalmışdır.

Bu, məhkəmə sisteminin ədalətli qərarlar çıxardığı ölkələrə aid situasiyadır. Azərbaycanın indiki durumunda oğulları bıçaqlaşmış ailələrin durumu fərqli olardı.

Məsələn, eğer bıçaqlama zamanı ölmüş oğlanın atası (əmisi, dayısı) yüksək vəzifəli, imkanlı biri olardsa, o zaman o, oğlunun layiq olduğu cəzadan yayınmasını təşkil edər, qatil yüngül cəza ilə canını qurtarar, bir-iki ildən sonra isə sakitcə azadlıq buraxılları (Bu duruma dair də xeyli nümunələr tapmaq olar).

İndi gələk konkret Cavid Hüseynovun məsələsinə. O, yetim oğlandır, atası Qarabağ şəhididir, üstəlik əmisi, dayısı yüksək vəzife daşımlılar. Bununla belə, Cavid özü tanınmış şəxsdir və onun xətrini istəyən nüfuzlu adamlar var.

Əslində hələ öten il o məsum hadisə baş verəndə çoxları güman edirdi ki, C.Hüseynov məsuliyyətdən tamamilə yayındırılaç, hər şey hadisəni birbaşa töredənlerin üstüne yüklenəcək. Elə olmadı, Cavid Hüseynov da jurnalistenin qətli işi ilə bağlı mühakimə olundu.

Bununla bağlı mediada yazılırlar, aralıqla danışılırlar ki, bir-iki ildən sonra onu necəsə azadlıq buraxacaqlar. Bax, bu ehtimal düz çıxdı və özü ilə bərabər gündəmə mühəbi-sədə də çıxardı.

Əlbəttə, Azərbaycan məhkəməsinin ədalətine güven olsayıdı, hamı bu hüquqi münəqişənin müvafiq çözümü ilə qane olardı. Nə yaziq ki, elə deyil. Ona görə də yeganə oğlunu itirmiş aile qətlə adı keçən, daha dəqiqi, el dilində desək, qətlə “bais” olan şəxsin azad olunmasından narahizdır.

Eyni zamanda C.Hüseynovun ailəsi - onu zülm-zillə, yetimçiliklə böyütmüş anası da oğlunun “cinayəti bilib xəber verməmə” ittihamı ilə cəza çekmesindən narahizi.

Cəmiyyət və dövlət bu cür hüquqi münəqişələrə “analıq instinkti” ilə yanaşa bilməz. Bütün qərarlar haqq-ədalət prinsipine maksimum riayət edilməklə çıxarılmalıdır.

Açığı, bu məsələdə haqqın tam olaraq kimin tərefində olduğunu təsbit etmek çox çətindir.

**B**akılıların məşhur "Özünü taniyan cayillardansan?" sualını eşidib sus-dunsa, neynək, özündən küs. Gərək tez, cəld cavablandırısan bu solaxay sualı. Dilin kəkələyə-kəkələyə vaxtı çox uzatma-yasan.

Müsahibə aldığımız şəxs, vaxtılıq, uzaq 60-ci illərdə bu sualı eşidince əsla qorxmayıb. 3-cü Xrebtovı məhəlləsinin köhnə, suvağı tökülmüş əyri, nəm divarlarına söykənərək suala qısa cavab qaytarıb.

- Həəəəə...

Sahə müvəkkili Elçin Əhmədov verdiyi bu qəлиз sualın cavabını o vaxt heç gözləməyib də. Cəld irəli sıçrayıb qarışındakı qorxmaz cayılı həbs etmək istəyib. Əl atıb bu ağır cayılın belindəki qeydiyyatsız tapançaya. Ayağı heyətdəki zibil vedresinə ilisib bu vaxt...

Qonşular səs-küye qəfil seksənib, pencerələrə yaxınlığıqları.

\*\*\*

Hamımızın yaxşı tanıdığı Hacı Əbdül bu köhne xatirələrini nadir hallarda xatırlayıb. Adətən çətin günlərinde-qazamata düşəndə, taleyle təkbətək qaldığı vaxtlar o, bu xatirələrini yaddında canlandırmır. İndi də, deyəsən, belə tərs payız günlərinin biridi.

- Qorxmazımlı o vaxt?

Sualım Əbdülü diksindirir. Bir qası qalxır yuxarı, digəri qalır aşağıda.

- Bir az, hə, qorxdum. Gör-düm müqavimət göstərsəm, lap zibilə düşəcəm. Sahə müvəkkili özü duymadan, qoburun düyməsini açdım. Tapançanı bar-mağalarının ucunda, qabından astaca çıxardıdım. Ele çıxardıdım ki, milisin ruhu da incimədi.

Hə...bakılların köhne adəti-di-sahə müvəkkillərinin tapançasını sakitcə oğurlayalar, sonra silahi xahiş-minnətle sahibinə qaytaralar. Yəni "Bil, agah ol. Silahi sənə təkcə ele Şura hökuməti verməyib. Biz də sənə silah vermişik. Özünü yaxşı apar. Cırtqozluq eləmə məhəllərimizdə. Yoxsa tapançanı növbəti dəfə geri qaytarıram".

- Özünüzü ilk dəfə o zaman tanadız, Əbdül bəy?

- İlk dəfə, həəə...o vaxt tanadım özümü. Qəribə mənzərəyi-di-milisim silahı məndəydi, mənimki milisidə. Beləcənə əvvəlcə hər ikimiz iki-üç addım geri çəkildik. İkimizdən də barmaqı tetik üstətdiyi. Sahə müvəkkili üreyimi nişan aldı ele bil. Mən tapançanı yuxarı qaldırb milisin alına tuşlaşdım.

- Milis də tanadı sizi o gün, ən vacibi, elə özünüz də... Eləmi, Əbdül bəy.

Hacı Əbdülün "bəy" kəlməsinə nifreti, deyəsən, hələ də qalır. Ünvanına dediyim "bəy" kəlməsini eşidən kimi, Əbdülün bütün əvvəlki əhvali pozulur. Bayıl qazamatında yatdıgı günlər yad-daşında oyanır. Sifeti qocalır ele bil bir an. Dodaqları xəfincə titrəyir.

- Xahiş edirəm, məni bir də "bəy" deyə çağırma. O ki qaldı döşdürüm o gərgin vəziyyətə... Əşşə, səbəbi çox adıdyi bu məsələnin, çox da qəлиз deyildi. Nərimanov prospektindəki "Ceyran" kafesində toy sıfırış etmişdir. Kafenin böyüyü əvvəlce təkliflə razılaşdı. Behləşdik də öz aramızda. Ancaq sabahısı gün kişi qavalı çövürdü. Başladı nəm-nüm etməyə, burçutmağa. Cavabında mən belimden tapançamı çıxardıdım. Sahə müvəkk-



## Hacı Əbdülle hədise kim Müsahibə: Tamerlan

### Qarayev Qatır Məmmədə demisdil...

#### "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül: "Həkim sonrakı susqunluğumu görüb qəfil qeyrətə gəldi sankı"

Kili də məhz o vaxt aramıza girdi.

"İmam Hüseyin" məscidi həyətində Aşura günü öz köhne xatirələrini bölüşən Hacı Əbdül əvvəlkindən daha qayğılı görüñür mənə. Samovarlardan qal-xan tüstü, Küleyə qoşulub üstümzə cumur bu vaxt. Əbdül as-taca piçildiyər öz-özüne:

- Xəta-bələdan yaxşı qurtardıq, şükür, o zaman.

\*\*\*

Əbdülün özüylə sonrakı, ikinci tanışlığı isə başlayır 80-ci illərin son rübündən. O zaman ipə-sapa yatmayan Əbdül Politeknik Institutunda sərbəst güleşdən dərs deyirmiş. "Cəfer Cabbarlı" kinoteatr tərəfdə çayxana işlədi. Qisası, keyfi kökmüş. Lakin o vaxt Əbdülün yatıb gördüyü bir yuxu onu qəf-lətdən oyadır büsbütün.

- Gördüm böyük, yekə, meydanda insan səli gur-gur dalgalanı. Gah geri gedir, gah irəli. Xatirəmdə o meydandakı nitqlərdən təkcə bir ifadə qaldı - "Xalq cəsarətli fikirlərə möhtac-dı".

- Kimin dilindən eşidiniz bu kəlmələri?- sualım səslənincə əyləşdiyimiz otagın qapısı eşikdən açılır. Niqablı bir qadın İmam ehsani - çayla halva gətirib qoyur aramızdakı süfrəyə. Tez də anında qeybə çəkili-r burdan. Qapıdan necə çıxdığı görünür.

- Həəə...bax o zaman özümü ikinci dəfə həm tanadım, həm də aşkarladım. "Tövbə" Cəmiyyəti tesis edərək ikişidən, narkomaniyadan əziyyət çəkənləri başına yığdım. Qeydiyyatdan keçdi. Başlıq fəaliyyətə.

- Özünüzə üçüncü dəfə tanışlığı day ehtiyyac qalmayıb, eləmi?- kinayəli baxşalarımı Əbdülən gizlətmirəm.

- Ehtiyyac yoxdu. Gəlib yetişmişəm "tamam-segah" həddinə. O vaxtdan özümü tam tanımışam. Əvvəl özümün yaşayır-dim. O yuxudan sonra cəmiyyətün yaşayırıam, bilsəz.

Söhbət əsnasında hərdən

Əbdülün səsi itirdi elə bil qulaqlarında. Gördüyüm, eşitdiklərim meşhur "Bir cənub şəhərində" filmini xatırlatmağa başlayırdı menimcün, vallah.

\*\*\*

Sovet ideoloji maşını kino sənetindən həmişə öz məqsədləri üçün uğurla istifadə edib. O vaxt, özünü taniyan Bakı caylılarla qarşı aparılan mübarizə qalxbır çıxır lap kelleçarxa. Kino sənəti, gənc rejissörər da gəlib qoşulur bu yad ünsürlərə müba-rizəyə.

Cayillara qarşı xüsusi gizli əməliyyat hazırlanır.

Bəs kim idi bu cayillar görə-sən?

Hacı Əbdülün təmsil etdiyi bu zümrənin mənşeyini gəlin in-di mən sizə bitdə-bitdə izah edim.

\*\*\*

Qız qalası daxil, Bakıda ta qədimlərdən 32 qala istehkamı mövcud olub-ətraf Bakı kəndlərinin sayı qəder. Qala müdafiəçiləri özlərini xüsusi tayfa sayır, başqlarına çox da qaynayıb qarışdırırlar. Rus işğalından sonra həmin bu qala müdafiəçilərinə istehkamları tərk etmək əmri verilir elə bil. Nəticədə müdafiəçilər həmin qalaları doğma məhəllələrlə ilə əvəzleyirlər. Bu dəfə qalaları deyil, arvad-uşağı, qız-gelinləri göz bəbəkləri kimi qorumağa başlayırlar. Sirf mə-işət məzmunlu bu gizli təşkilat 60-ci illərdə dövlət təhlükəsizlik qurumlarını narahat etməyə başlayır. Bir tərəfdə, cayillarla qarşı gizli əməliyyat keçirilir, diğər tərəfdə bu ssenari əsasında "Bir cənub şəhərində" filmi lente alırmış.

- Necə qoruyurduz o vaxtlar öz məhəllələrinizi? Hadisələr doğrudan "Bir cənub şəhəri" filmini xatırladırı, həəə... sualımı Azdrama ahəngiylə səslenirəm. Cavab gəlmədiyi-ni görüb sualımı bir az da xır-dalayram. - O filmə nə əlavə edərdiz, əlinizə imkan düssə?

- Heç nə əlavə etməz, tam tərsinə, ordan bəzi səhnələri giz-xarardım. Məsələn, rus qızının Eldənizlə qol-qola verib məhəllələmizdə gəzmək səhnəsini. Bu, məməkün olan iş deyildi o vaxtlar.

- Bas indi?

Əbdülü yene də diksindirirəm.

- İnidən danışmayaq. - Əbdülün alnı qırışla örtülür. De-yəsən, müasirlikdən bərk çekinir. - Mövzumuz əvvəlki vaxtlardır. O zamanlar məhəllələrimizdə çox sayıda kirayəniş qız uşaqları olardı. Dərsə gedib gələrlər. Bizim, adına Yu-xarı məhəllə deyilən məhəlləyə isə 3 sayılı Milis şöbəsinə yox... məhz biz nəzarət edərdik. Qapılar açar nədi bil-məzdidi. Taksi sürücüləri maşını saxlardılar qapıda. Qapısını açar, radioda müğəmatın səsi-ni qaldırıb yuxuya gedərdilər. Kimin ağızı nəydi bu mənzərəyə qulp qoysun, he? Nəzaret edirdik bələ işlər olmasın.

- Qız ardına düşüb məhəlləni-zə girənləri döyübsüz heç-sualım, deyəsən, lap vaxtında, yerində, məqamında səs-lənir.

- O qədər. Zərərcəkənlər-dən birinin sonrası taleyi indiyən qaranlıqdır menimcün. Ar-dinca "təcili yardım" çağırılmışdır.

- Ola bilsin ki...- cümləni ax-racan demirəm.

- Hə...ola bilsər... - Əbdülün iri yumruqları bu vaxt gözümə girir. - Dinc dolandığım qıraqyərilər da az deyildi məhəlləmizdə. Biri Zəlimxan Yaqub. Dayım Xeyrul-lanın zirzəmisində yaşayırıd. Amma şair olduğunu çox sonralar öyrəndim. Yanımızda şeir-zad oxumazdi o. Elə bili-rdim riayiyyat öyrənir institutda.

Hacı Əbdül gecələr yatağına uzanarkən həmişə dəftər-kitab, qələm qoyerən başı üstəki masanın üzərinə. Yəni təbi gələndə duygularını kağız üzərinə köçürər indi də. Qisası, gecələr şair olur, gündüzlər adı vətəndaş-

Neçə illərdi bu çevrilmə dayanmadan davam edir. Tale qəribədir, bu iki şairi-Əbdüllə Zəlimxanı, dağlı məhəlləsinin zirzəmili-rində dəfələrlə görüşürse də, şeir yazdıqlarını bir-birindən giz-lədiplər. Yad olublar bir-biriləri-

nənlər eynən mənə də deyildi. Bəs guya xəstəlik var, bəs guya manə peyvənd vurmalıdır. Dedilər köynəyimin qolunu çır-malayım...

- Neynədiz?- sual, quru boğaz-zimi güclə delir.

- Allahımı çağırırdı...Bircə ifadəyə gücüm çatdı "Günahim" deyin"... Həkim sonrakı sus-qunluğumu görüb qəfil qeyrətə gəldi sanki. Siyirmədən çıxardığı dulu iynəni yere çırpdı gözlərim qarşısında... Ancaq bir gün fürsət tapıb məni zəhərlədi-ler-kamerama tüstülü qaz vurular. Huşumu itirdim. Ayıldı-ğım vaxt səs tellərim artıq sıra-dan çıxmışdı.

- İtirdiyimiz təki yalnız səs tellərimiz olsun - durdugum yerdən azca kənarə çəkilib or-dan Əbdülə bir yaşlı-yaxşı

baxıram. Hiss edirəm bu adam özünü artıq tam tanı-yıb.

Özüylə tanışlığına artıq qəti ehtiyacı yoxdu.

\*\*\*

77 yaşında səs tellərini itirən Hacı Əbdül, əvəzində Allahdan dörd övlad qazanıb özüycün. İxtiyarındaki nadir "Çayka" avtomobilinin arxa oturacağından, məktəb çantaları əşk olmur in-di.

Bu gün o məni də əyleşdirdi bu nadir maşınına. Azneft meydanında, İstiqlal küçəsində məni yaxşı-yaxşı gəzdirdi. Evi tərəfdə qırıyanı görüb təccübüm gizletmədim. Əbduldən soruşdum ki, qırılışı bacarı?

Əbdül gülümşündü. Heç nə demədi əvəzinə. Soruştan "qızın tərkibə nədi?" Əbdül dərhal anında dila gəldi.

- Qara mazutdu. Duzdu. Bir də su. Həcmərini gərek ancaq dəqiq biləsən.

Iştədim bu yerda Əbdülü bir də imtahanə çəkim. Solaxay bir sual verdim ona lap axır-axırdı.

- Naxçıvan duzu bəs necə, ya-rayırı Baki qırına?

- Bəli. Yarayırdı. Özüm sınamaşım.

"Çayka" gəlib öz dayanacağına yetişir bu vaxt. Elə bizim söhbətimiz də...

\*\*\*

Qayıda yenə bayaq bare-sində danışdıqımız "Bir cənub şəhərində" filminə. Bu dəfə onun ilk deyil, son kadrlarına. Orda, Baki cayillarından biri, futbol şərhçilərinin diliyə cari mə-işət hadisələrini nəqəl edib gözəl kinemotografik effekt yaradır. Əbdülla vidasasharkən men bu fəndə el atmaq, mövzularımızı futbol şərhçisi kimi nəqəl etmək istərdim - "Yarimmüdafiət batalyonlarından birinin komandırı" dedilər bəs guya qazamatda yoluxucu xəstəlik var. Sənə peyvənd vurmalı-yıq. Vurdular. 20 dəqiqədən sonra o, öldü. Gəlib apardılar.

- Niyə öldürdülər onu?

Əyləşdiyimiz məsciddə Kər-bəla şəhidlərinin ezsəs verilir, dindarlar sine vurur, mərsiye de-yirilər. Əbdülün dramatik xatire-lərinə tam yaraşır həmin çılğın mənzərələr. Burda nə varsa bir-birini tamamlayırlar. Söhbətimizə yad görününen heç nə yoxdur etrafımızda.

- Deyirdi bəs vertolyot qəza-sindən əvvəl Tamerlan Qarayev ratsiyada axtarıb onu. Deyib o səmalardan bir erməni vertolyo-tu uçacaq indi. Vurarsız. Düşdürü, buna da sakitləşməyin. Ged-in, cəsədləri gülleyədarın...

Hacı Əbdül, bəli, son müsa-hibələrinin birində ölkənin birinci xanımı Mehriban Əliyevanı vit-se-prezident gördüyü həmiya adı dillə çatdırıb. Eyni fikri bax bu cür- kino, idman estetikasında təkr

# ATƏT

in Demokratik Tesisatlar ve İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Link oktyabrim 12-13-də Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Mixael Link Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla, Milli Məclisin sədr müavini, İnsan Hüquqları Komitəsinin sədr müavini Bahar Məradova və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsində verilən məlumatə görə, ATƏT/DTİHB-nin direktoru MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və da-ha da inkişaf etdirmək istədi-kilərini bildirib. M. Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığı hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırlı inkişaf səviyyesine çatmasında mü hüüm əhəmiyyət kəsb edir. O, Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühitin seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaratdığını söyləyib.

M. Link M. Pənahovu bu ilin noyabr ayında Vyanada keçiriləcək seçki məsələlərinə həsr olunan tədbire dəvət edib.

ATƏT-in Demokratik Tesisatlar və İnsan Haqları Bürosunun direktorunun Bakıya səfəri və keçirilən görüşlərdə seçki məsələlərində əməkdaşlığı dənə da gücləndirmək, əlaqələri artırmaq isteyində olduğunu deməsi, Azərbaycan rəsmilərinin də əməkdaşlığı hazır olduqlarını bildirməsi son illərdə qırılan münasibətlərin bərpə olunacağı ehtimalını artırıb.

Xatırladaq ki, ATƏT DTİHB ilə Azərbaycan hökü-

mətinin münasibətlərində gərginlik 2010-cu ilin 7 noyabr parlament seçkilərindən sonra başlanılmışdı. Qurumun seçkilərin nəticələrini şübhə altına alan hesabat yayması rəsmi Bakının narazılığına səbəb olmuş və müşahidə missiyası gərezdə ittiham olunmuşdu. Başlanan gərginlik ATƏT/DTİHB-nin 2015-ci ildə keçirilən parlament seçkiləri-ne müşahidəçi göndərmək dən imtina etməsi ilə nəticələndi. Büronun direktoru Mixael Link bildirmişdi ki, Azərbaycan tərəfdən tətbiq edilən məhdudiyyətlərə görə bu adımlı atmağa məcbur olublar:

**"Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təessüf ki, biz ümumilikdə bu seçkiye müşahidəçi göndərməmək qərarına gəldik. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu inadlı məhdudiyyətlər bu ölkənin ATƏT qarşısında öhdəlikləri-ne və Büronun müşahidə missiyasının mandatına ziddir".**

2015-ci ilin iyunun 4-də isə Azərbaycan hökuməti ATƏT-in Layihələr Koordinatorluğunun Bakıda fealiyyəti üçün zərurət olmadığını əsas göstərərək ATƏT arasında bağlanmış "ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu"nu qüvvədən

# Hakimiyət ATƏT-lə əməkdaşlığı bərpə edir

Münasibətlərin bərpasının arxasında dayanan ilginc səbəblər



**Mixael Link**

düşmüştən elan etdi. Ardınca da ATƏT-in Bakı ofisinin fealiyyəti dayandırıldı.

ATƏT DTİHB direktorunun bugündə Bakıya səfəri və verilən bəyanatlar isə münasibətlərin bərpası istiqamətində çalışmalara başlandığını de-məyə esas yaradı.

**"Turan"** informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hakimiyyət son illərdə münasibətlərə son qoyulan beynəlxalq təşkilatlarla münasibətlərin bərpasına çalışır. Qərbin yardımını əldə etmək üçün

ATƏT kimi qurumlarla münasibətlərin bərpası zərurəti meydana çıxıb: "Avropa Parlamentinin nümayəndə heyəti referendumdan önce Bakıya səfər etdi və Azərbaycan prezidenti onları qəbul elədi. Keçirilən görüşlərde Azərbaycanın nümayəndə heyətinin Avropa Parlamentində fealiyyətinin bərpası məsəlesi müzakirə olundu. Azərbaycan hakimiyyətinin Avropa Parlament və ardınca da ATƏT-lə münasibətləri bərpə etmək istəyində olduğu son vaxtlar müşahidə edilir. Bu da ondan irəli gəlir ki,

hökumət ağır vəziyyətdədir, Qərbdən yardımçılar istəyirlər. Qərb də bu yardımçıları ancaq ölkədə demokratik prosesin getmesi çərçivəsində mümkün sayırdı. ATƏT-in Bakı ofisinin bərpası, ATƏT-lə normal münasibətlərin qurulması da şərtlər kimi Azərbaycan hökumətinin qarşısında qoyulub. ATƏT-in Demokratik Tesisatlar və İnsan Haqları Bürosunun rəhbərini gəlişi də Azərbaycan tərəfinin təşəbbüsdür. Çünkü münasibətləri yaxşılaşdırmaq istəyirlər. Hökumət yardım almaq istəyir, bu istəyini həyata keçirməkdən ötürü Qərbə, beynəlxalq təşkilatlarla yenidən münasibətləri bərpə etməyin vacibliyini bilir-lər.

**M. Əliyev** vurğuladı ki, hökumət ATƏT-in Demokratik Tesisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərin bərpasını növbədənənər seçkilərdə bu qurumun müşahidəçilərinin iştirakını təmin etmək üçün istəmir: "Azərbaycan hakimiyyəti əgər növbədənənər seçkilərə ge-

□ Etibar SEYİDAĞA



var idi, sonradan yenisi geldi. Təzə rəhbərlikdən xəberim yoxdur, çünkü başqa yerə köçürüldüm. Bunu bilmədən münasibət bildirməyim düzgün olmazdı. Mən orada olduğum müddətde məhbuslar arasında narazılıq var idi. Orada qalınacaq həbsxana deyildi. İki il əvvəl 14 sayılı "zon"da bu tipli hadisə baş verəndə orada deyildim. Amma sonradan ora gedəndə məlumatım oldu. Xüsusi təyinatlılar adətən həbsxanaya bu şəkilde daxil olanda işgəncələr olur. Məhbuslar bu barədə danışındılar. Məhbusların deyinə görə, 2014-cü ildə adları siyahida olan məhbusları cəzaçəkmə müəssisəsindən aparıblar. Yeni bütün məhbuslara qarşı zoraklıq tətbiq olunmayıb. Rəhbərliyin siyahısı olur, orada konkret şəxslərin aparılıb işgəncələrə məruz qalmaları göstərilir. Məhbusları sıraya düzürlər, konkret adlar çəkilir, həmin şəxslər də sıradan çıxırlar və onları da xüsusi təyinatlılar aparırlar. İki il önce 14 sayılı əksər şəxslərə el vurulmayıb. Əvvəldən rəhbərliyin məhbuslar arasında "qara siyahı" olur. Belə hadisələr olunda da həmin siyahida olanlar xüsusi münasibət görürler".

□ Cəvənşir ABBASLİ

# "13 sayılı CM yeganə "zon"dur ki..."

Rəsmi qurum cəzaçəkmə müəssisəsi barədə yayılan xəbəri təkzib etdi; azadlığa çıxan Müsavat başqanının müavini bir vaxtlar cəza çəkdiyi həbsxana haqda danışdı

## Bir

neçə gün önce 13 sayılı cəzaçəkmə müəssisəsi-xüsusi təyinatlılar yeridilməsi barədə məlumat yayıldı. 13 sayılı "zon"da baş verən xəbərin ardından Ədliyyə Nazirliyi Penitensiar Xidmətə kadr dəyişikliyi baş verdi. Xidmətin Tərbiyə İşinən Taşkılı İdarəsinin rəisi, ədliyyə polkovnikı Rafiq Ramazanov öz ərizəsi ilə tutduğu vəzifədən azad edildi.

Maralıdır ki, yayılan xəbər günlərdə mətbuatın diqqətinə olmasına baxmayaq, aidiyəti qurumlar hadisə ilə bağlı susqunluq nümayiş etdirir. Araşdırma aparılıbsa belə, ictimaiyyətə bu barədə məlumat verilmir. Doğrudur, xəbər yayılan kimi Ombudsman Aparatının açıqlaması olub. Qurumun İşgəncələrinin qarşısının alınması şöbəsinin müdürü, Ombudsman Elmira Süleymano-

vaya bu haqda məruzə olunub və məsələ tərefimizdən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı mətbuatı açıqlama verçeyik"- deyə, o bildirib. Bu açıqlamanın üzərində günər keçib, amma Ombudsman Aparatının hələ də apardığı araşdırma ilə bağlı rəsmi mövqeyi yoxdur.

**Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlaşdır. Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov 13 sayılı "zon"la bağlı yayılan xəbərləri təkzib etdi:** "Orada nə əməliyyat keçirilib, nə xüsusi təyinat-

lılar olub, nə də bir problem yaşanıb. Orada həyat öz axarı ilə daxili intizam qaydalarını qorumaqla gedir. Heç bir problem yoxdur. Şərait tam nəzarət altındadır".

**Ədliyyə Nazirliyinin yanında Xüsusi Komitənin üzvü olan Zəlihə Tahirova onlara araşdırma aparılması üçün müraciətlərin olmadığını söylədi:** "Bizlər müraciət olmadı, indi kimlərə məlumat verək? Yazılı formada müraciət olur, sonra araşdırma aparılır. Siz, mən, yaxud başqa birisi nəse deməkələ söz-söhbət gedir, orada isə heç nə yoxdur. Araşdırma o zaman gedə bilər ki, yazılı formada müraciətlər olar".

**Qeyd edək ki, 2 il önce 14 sayılı cəzaçəkmə müəssisəsində de buna bənzər hadisə-**

lər yaşanmışdı. O zaman da bir çox məhbusa qarşı fiziki zorakılığa əl atılmışdı. Həm 13, həm de 14 sayılı cəzaçəkmə müəssisələrində cəza çəkən və oktyabrın 5-de azadlığa buraxılan Müsavat başqanının müavini Fərəc Kərimli bu hadisələrin nədən baş verəməsi barədə bunları dedi: "13 saylıda məisət şəraiti çox ağırdır. Azərbaycanda yeganə həbsxanadır ki, orada yer asfalt deyil. Yağış yağında "zon" bataqlığa çevrilir. Bir dəfə yağış yağışın, uzun müddət "zon" ərazisi gölməçələr içərisində olur. Tək orada deyil, digər cəzaçəkmə müəssisələrində də məhbuslar daim yeməkdən şikayetlənilər. Havalarda soyuyanda istilik sistemi bərbəd vəziyyətdə olur. 13 saylıda əvvəl başqa rəis

**O**ktyabrm 13-də Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu, İctimai birliliklər və dini qurumlar komitelerinin birgə iclasında Cinayet Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər müzakirə edilib.

Bununla bağlı Cinayet Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, dini düşməncilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinc (dini cərəyanə) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ilən 5 ilədək müddətə azadlıqlıdan məhrum edilecək. Mədə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxməsi mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqlıdan məhrumetmə ilə cəzalandırılacaq. Azərbaycanda dini fanatizm və dini düşməncilik zəminində həkimiyətin zorla əle keçirilməsi, konstitusiya quruluşun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası təklif olunur. Cinayet Məcəlləsinə salınması təklif edilən 278.2 maddəsinə əsasən,

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi nə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud həkimiyətin zorla əle keçirilməsi nə yönələn hərəkətlərin dini düşməncilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ilən 20 ilədək müddətə azadlıqlıdan məhrumetmə və ya ömürlük azadlıqlıdan məhrum etmə ilə cəzalandırılır. Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Azərbaycanda dini ekstremitizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremitizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilmesi dayandırılırla, rabiṭə xidmətləri məhdudlaşdırılırla bilər.

"Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayet Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmasıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağı, yaxud saqqal saxlamaga məcbur etmək kimi əməllərdən gedir".

Bunu Milli Məclisin (MM) Hüquq siyaseti və dövlət quruculuğu, İctimai birliliklər və dini

# Dini ekstremitizmle bağlı cəzalar

## Sertləşdirilir: 20 il və ya ömürlük həbs!

Bu gün Milli Məclisdə dini etiqad azadlığı haqqında qanunvericiliyə dəyişikliklər müzakirə ediləcək



qurumlar komitelerinin oktyabrin 13-də keçirilən birgə iclasında İctimai birliliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, kimse dini ritual yerinə yetirirsə, üzərində dini nişan varsa, yaxud evdə namaz qılır,

dini ayin icra edirəsə, bu qadağaların onlara dəxli yoxdur. (APA) Xaricdə İslam dini ilə bağlı təhsil alanların Azərbaycanda dini mərasimləri idarə etmələrinə qoyulan qadağanın qadağada danışan komitə sədri bunları deyib: "Azərbaycanda

Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyat fakültəsində dini təhsil verilir. Ancaq bizdə xristian və yəhudİ dinləri ilə bağlı dini təhsil verən mərkəz yoxdur. Ona görə də biz qadağanı mehz xaricdə İslam dini ilə bağlı təhsil alanların mərasim aparmalarına qomyuq. Onu da nəzərə almaq lazımdır ki, qanunun geriye qüvvəsi yoxdur. Yəni, söhbət qanunun qəbulundan sonra xaricdə təhsil alanlardan gedir. Ola bilə ki, həmin insan savadlıdır, amma təhsil aldığı ölkənin müyyən orqanları ilə əlaqədə olub. Dini mərasimləri vətənində, ölkəsinə, xalqına bağlı olan insanlar idarə etməlidir.

Günunsesi.info xəber verir ki, bununla bağlı Milli Məclisin (MM) Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin və İcti-

mai birliliklər və dini qurumlar komitəsinin birgə iclasında "Qaz təchizati haqqında", "Elektronika haqqında", "Su təchizati haqqında", "Telekommunikasiya haqqında" qanunlarına dəyişiklik layihələri müzakirə çoxarılıb.

Dəyişiklik layihəsinə əsasən, dini ekstremitizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremitizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilmesi dayandırılırla, rabiṭə xidmətləri məhdudlaşdırılırla bilər. Layihə MM-in plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, parlamentin növbəti iclası bu gün (14 oktyabrda E.) keçiriləcək.

□ E.PAŞASOV

# Ankara-Moskva

## anlaşmasının pərdəarkası

Və ya Türkiyəni rus-sovet işğalından qorumuş NATO-nun bu gün alternativi varmı? **Şahin Cəfərli:** "Türkiyə və Rusiya maksimum yaxınlaşma bilər, amma..."

"Türkiyə-ABŞ münasibətlərində soyuqluq yaradan 2 ciddi problem var: biri iki ölkənin Suriya probleminin tərkib hissəsi olan kürd məsələsinə yanaşmalarının diametral şəkildə fərqlənməsi; ikinci isə Fətullah Gülen məsələsidir". Politoloq Şahin Cəfərli bu fikirləri "Yeni Müsavat" a Türkiyə-Rusiya anlaşmasından, əldə olunan razılaşmaların fonunda Ankaranın Vaşinqtonla münasibətlərində yaşanan soyuq münasibətləri şərh edərkən söylədi.

Türkiyə-ABŞ münasibətlərindəki gərginliyin səbəblərinə toxunan ekspert xatırlatdı ki, Türkiye Suriyanın şimalında kürd zolağının yaranmasının və perspektivdə həmin ərazidə ıraqın şimalındakına bənzər şəkildə dövlət strukturlarının ortaya çıxmısının qəti əleyhinidir: "ABŞ isə Suriya kürdlərindən öz məqsədləri üçün istifadə edir. Bölgeyə böyük hərbi kontingent göndərmək istəməyen Obama administrasiyası İŞİD-ə qarşı mübarizədə PYD-YPG qruplaşmasından yararlanır. Vaşinqton bu məntəqə əsaslanır ki, əger bizim maraqlarımız üçün ölməyə hazırlıq qüvvə varsa, biz ondan niyə istifadə etməyək? Belə görünür ki, ABŞ bu siyasetindən vaz keçməyəcək. Prezidentliyə ən şanslı nami-zəd Hillary Clintonun son teledəbatda səsləndirdiyi fikirlər də bunu göstərir. Bu isə o demək-

dir ki, Türkiye ilə ABŞ arasında fikir ayrılığı və soyuqluq davam edəcək".

Fətullah Gülen etrafında yanan gərginliyə gəldikdə, Ş.Cəfərli bildirdi ki, Türkiyənin israrlı müraciətlərindən sonra Vaşinqton bu məsələ ilə əlaqədar hüquqi prosedurlara başlayıb, tərəflər arasında ədliyyə nazirlikləri və həquqşünaslar səviyyəsində danışıqlar gedir: "Lakin ABŞ administrasiyasının bu barədə yekun qərarı siyasi həkimiyətin yox, məhkəmənin verəcəyini vurğulaması Türkiyə tərəfini qane etmir. Bu məsələnin qısa zamanda həllini tapma-yacağı ortadadır və problemin uzanması münasibətlərə heç də müsbət təsir göstərməyəcək".

Politoloq indiki məhələdə Ankara və Moskva arasında əlaqələrin sürətlə bərpa olunmasına da təsadüf sayır: "Suriya məsələsində maraqlarının



Şahin Cəfərli

na qədər Hələbi tam nəzarətə götürməkdən ibarətdir. Şübhe yoxdur ki, Ərdoğan-Putin görüşündə bu məsələlər geniş müzakirə olunub, razılıq əldə edilib-edilmədiyi haqda hələlik məlumat yoxdur. Türkiyə tərəfinin Rusyanın irəli sürdüyü "Türk axını" layihəsinə dəstək verəsi də məhz siyasi səbəblərlə əlaqədardır və bunun əvəzində Ərdoğan Suriyada hərəkət səbastiliyi əldə etmək istəyir". Lakin bununla belə, Ş.Cəfərli hesab edir ki, Rusiya-Türkəyə yaxınlaşmasından çox uzağa gedən və dərin geosiyasi nəticələr çıxarmaq doğru olmaz:

"Övvələ, bu yaxınlaşma ilk dəfə baş vermir, təyyarə hadisəsinə qədər iki ölkə münasibətləri çox yüksək səviyyədə idi və tərəflər hazırlı həmin səviyyəni bərpa etməklə meşğuldür. İkinci də, Türkiyənin ABŞ-dan, Qərb blokundan qopması elə də asan məsələ deyil, bu, siyasi-iqtisadi-təhlükəsizlik sahələrində kardinal siyaset dəyişikliyi və geosiyasi zəlzələ demək olar. Türkiyə Avropa Birliyi üzvlüyünə resmi namizəddir və NATO-nun üzvüdür. Türkiyənin Qərb dünyası ilə bütün sahələrde çox sıx və möhkəm əlaqələri var. Bu ilin sentyabr ayına olan məlumatə əsasən Türkiyənin xarici ticarətində Avropa Birliyi ölkələrinin payı 51% təşkil edib. AB üzvü olmayan Avropa dövlətlərini, ABŞ-ı və Kanadani da əlavə et-sək, Türkiyənin xarici ticarətində Qərb payının 70 faizdən çox olduğunu görərik. Bu, çox böyük rəqəmdir və Türkiyədəki heç bir hökumət bu əlaqələrə zərər verəcək addımlar atmaz. Elə Bündəstaqın qərarından sonra Ankaranın reaksiyası buna misaldır. Türkiyə Almaniya ilə iqtisadi əlaqələrə ziyan vuracaq hər hansı addım atmadı, çünki Almaniya Türkiyənin 1 sayılı ticarət tərefdədir".

Politoloq görə, digər önemli istiqamət hərbi-təhlükəsizlik sahəsidir: "Türkiyə-NATO kimi dünyənin ən qüdrətli hərbi-siyasi ittifaqının üzvüdür. İkinci Dünya müharibəsindən sonra Türkiyəni rus-sovet işğalından qorumuş NATO-nun bu gün alternativi varmı? Türkiyə bu ittifaqı tərk edərsə, təhlükəsizlik təminatını haradan, kim-dən alacaq? Türkiyə bir çox müasir silah sistemləri Amerikanadır. Bununla bağlı ən yeni məlumatı qeyd edim: bugündən tərəflər 750 milyon dollarlıq sövdəleşmə çərçivəsində ABŞ-in "Boeing" şirkətinə sifariş verdiyi 11 ədəd "CH-47

"Chinook" ağır hərbi-nəqliyyat helikopterlərinin 6-sı Türkiyəyə çatdırılıb. Türkiye həm də ABŞ və digər NATO ölkələri ilə birlikdə yeni nəsil "F-35" hərbi təyyarələrinin istehsalı layihəsinin iştirakçıları ki, bu da çox bahalı, eyni zamanda Türkiyə hərbi aviasiya parkının yenilənməsi, modernləşdirilməsi baxımından strateji əhəmiyyətli layihədir. Yəni, bu münasibətlər uzunmüddəlidir və qısa zamanda qırılmasının mümkün deyil".

Türkiyədə Qərbe alternativ ittifaqın yaradığı barədə iddiaları bölüşməyən Ş.Cəfərli bu fikirdədir ki, Rusiya nə iqtisadi, hədəfətən təhlükəsizlik sahələrində Qərbin alternativi ola bilər: "Düzdür, Rusiya Türkiyə üçün əsas enerji tədarükçüsüdür, lakin hazırda dünya enerji bazlarında yaranmış vəziyyəti nəzəre alıqda, bu əməkdaşlıq Rusiyaya daha çox ehtiyaç duyduğunu anlamaq çətin olmaz. Rusiya bazarlar uğurunda rəqəbetin kəskinləşdiyi bir dövrədə öz təbii qazına müştəri axtarır və bu baxımdan Türkiyə çox dəyərli bir tərəfdədir. Türkiyə gələcəkdə Rusiya qazını şimalı Iraq, İsrail və hazırda bazarda feallaşmış sixilmiş maye qaz tədarükçülərinin hesabına azaltmaq imkanlarına malikdir və Moskva bunu yaxşı anlayır. Türkiyə və Rusiya maksimum yaxınlaşma bilər, amma ututmaq olmaz ki, bu ölkələrin uzunmüddətli regional maraqları heç də üst-üstə düşmür. Hətta hazırda iki dövlətin əməkdaşlıq sahəsi olan Suriyanın geləcəyi ilə bağlı məsələdə də tərəflər fərqli düşünür. Bundan başqa, Qara dənizdə və Qafqazda Rusyanın güclənməsi Türkiyənin maraqlarına tamamilə ziddir. Bütün bu səbəbləri nəzərə alaraq mən Türkiyə-ABŞ (Qərb-red.) münasibətlərində qırılmanın baş verəcəyinə inanmiram".

□ E.PAŞASOV

Azerbaycan gündeminin en önemli mövzusu ve ölkənin əsas problemi olan Qarabağla bağlı növbəti məlumatlar yayılıb. Belə ki, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işgal olunmuş beş rayonunu qaytarması məsəlesinin gündəmdə olduğunu, hətta bununla bağlı müəyyən anlaşma əldə edildiyini bildirib.

Xatırladaq ki, yay aylarında da Qarabağ məsəlesinin mərhələli yolla, 5+2 formulu ilə həll olunacağına dair ümidi-verici bəyanatlar verilirdi. Lakin sonradan Rusiya danışqlarla bağlı intensivliyi azaltdı və Ermənistanın günahı ucbatından bölgədə hərbi ritorika öne keçdi. Lakin Ankara-Moskva anlaşmasının ardınca bu məsələnin yenidən gündəmə gəlməsi suallar doğur.

Belə yanaşmalar da var ki, Azərbaycanda Qarabağa görə referendum keçiriləcək. Ölkə prezidentinin bağlı qapılarda Azərbaycana təzyiqlərin olduğu barədə bəyanatından sonra belə yanaşmalar səslənir ki, referendumda Dağılıq Qarabağın Azərbaycandan qoparılmasına "yox" cavabının verilməsi həm də danışqlarda prezidentin mövqelerini gücləndirə bilər.

Bu arada Milli Məclisin deputatı Vahid Əhmədov yaradılacaq vitse-prezidentlik institutu ilə bağlı öz fikirlərini səsləndirib. "Belə hesab edirəm ki, vitse-prezidentlərdən biri Qarabağla məşğul olmalıdır. Bu, beynəlxalq aləmdə Azərbaycan üçün çox ehemmiyyətlidir. Digər tərəfdən, vitse-prezidentlik statusunun dövlət başçısı ölkədə olmağıda onu əvəz etməsi həm də maraqlı məsələdir".

Bütün bu məsələlərlə bağlı ekspertlərin fərqli yanaşmaları var. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Yeni Müsavat" a bildirdi ki, vitse-prezidentlərlə bağlı səlahiyyətlər hamısı prezidentə aiddir: "Prezident müəyyən edir ki, kimləri vitse-prezident təyin edir ve hansı sahələri onlara həvalə edir. Dövlət başçısı kimləri məsləhət biləcəkse, onları da vitse-prezident təyin edəcək". YAP funksioneri yaxın zamanlarda Qarabağla bağlı referendumun keçiriləcəyi barədə xəbərləri de tekzib etdi: "Referendum yenice qurtarır, neticələr təsdiq olunub, prezident referendumdan irəli gələn qanunların hazırlanıb təqdim olunması üçün sərəncam imzalayıb. Bununla da iş yekunlaşır. Əgər Qarabağla əlaqədar hər hansı referendumun keçiriləməsi tələb olunurdusa, ele 26 sentyabr referendumuna salınardı. Yaxud əgər gələcəkdə tələb olunacaqsə, bu, ayrıca olaraq təqdim olunacaq".

S.Novruzov Qarabağ məsəlesi ilə əlaqədar müzakirələrin davam etdiyini vurğular-



## Qarabağga görə referendum iddiasına hakim partiyadən sert reaksiya geldi



**Siyavuş Novruzov:**  
"Biz bunun əleyhinəyik və mövqeyimiz budur ki, Dağılıq Qarabağ bizim ərazimizdir"

**İqbal Ağazadə:**  
"Azərbaycan torpaqlarının geri qaytarılması niyə referendumla həll olunmalıdır ki?"

di: "Bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlerinin müzakirələri aparılır. Referandum məsəlesi qarşı tərəfin istək və arzusudur. Guya Dağılıq Qarabağda yaşayan ermənilər referendum keçirməlidir və özlərinin müqəddərətini müəyyənələşdirməlidir. Biz bunun əleyhinə çıxış edirik və mövqeyimiz budur ki, Dağılıq Qarabağ bizim ərazimizdir və ancaq Azərbaycan tərəfi referendum keçirə bilər. Ermənilərin referendum keçirmək hüquq yoxdur, beynəlxalq hüquq baxımından bu, qeyri-mümkün məsələdir. O baxımdan da bunu gündəmə atanlar erməni dəyirmanına su töken adamlardır".

S.Novruzov "5+2" formulu ilə əlaqədar bildirdi ki, bu, yeni məsələ deyil: "Ümummilli liderin dövründə başlamış, bu güne qədər masa üzərində əsasən iki variant var: paket həll, mərhələli həll. Mərhələli həll prinsipi də 5+2 formatıdır. 23 ildir bu format mövcuddur. Yəni evvel 5 rayon azad edilir, daha sonra 2-si, yekunda da Dağılıq Qarabağın statusu razılaşdırılır. Ancaq bununla əlaqədar həle ki razlaşma yoxdur".

Konfliktoloq Elxan Mehdiyev bildirdi ki, Çavuşoğlu həm müzakirələrde heç bir yekilik yoxdur: "Hamımız bilirik, rayonların qaytarılması erməni tərəfinin tələblərinin yekili yetirilməsindən asılı hala düşüb. Bu baxımdan, əvvəller 6 rayon və Laçının 13 kəndi deyilirdi, indi 5 rayona düşüb. Çavuşoğluun bu məsələlərin detallarından, incəliklərindən xəberi yoxdur. Ona görə də onun bu cür çıxışlar etməsi arzuolunan deyil. Yədintiddədərsa, Ərdoğan da "heç olmasa ermənilər iki rayondan çıxın, qapıları açaq" deyirdi. Bu baxımdan, belə çıxışlar ermənilərə Azərbaycan tərəfinin necə zəif və yalvarıcı durumda olduğunu göstərir və vahid mövqenin olmadığını nümayiş etdirir. Çünkü Azərbaycan prezidenti ermənilərin bütün rayonlardan çıxmamasını tələb edir".

"Hesab etmirəm ki, verilən məlumatlar ciddi mənbəyə söykənir və məsələ bu yola həllini tapa bilər". Ümid Partiyasının sədri İqbal Ağazadə Türkiye XİN başçısının Qarabağla bağlı bəyanatını şərh edərkən söylədi. Onun fikrincə, bu, mümkün deyil: "Rusyanın regionla bağlı ta-

mam fərqli planları var və o planların içərisində Azərbaycan torpaqlarının hər hansı hissəsinin bugünkü mərhələdə geri qaytması imkanları sıfır bərabərdir. "5+2" formatı boş şeydir. Mən onu ciddi və gerçəklikə bilecek plan he-sab etmirəm".

İ.Ağazadə Qarabağa görə referendumun keçirilməsini də real sayır: "Azə-

□ E.PAŞASOV



## Müdafıə naziri cəbhə xəttindəki hərbi hissənin bölmələrində olub

Cəbhə bölgəsində səfərdə olan Müdafıə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən dəha bir hərbi hissənin müxtəlif bölmələrində olub. Musavat.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatə görə, düşmən mövqelərini müşahide edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə məruza edilib.



Səngərlərə döyüş növbətçiliyini yoxlayan nazir şəxsi heyətin məisət şəraiti ilə də maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içmeli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.



Nazirliyin rəhbər heyəti şəxsi heyətə birləşdə nahar edib.

Ölkə başçısının silahlı qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Z.Həsənov bildirib ki, şəxsi heyət daim Vətənə sədəqətə xidmət etməli və Ali Baş Komandanın əmri ilə işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olmalıdır.

## Rusiya Ermənistanda hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Rusiya Ermənistanda hərbi-texniki əməkdaşlığı davam etdirəcək. APA-nın "RIA Novosti" yə istinadən verdiyi məlumatə görə, bunu İrvanda ArmHi-Tec-2016 sərgisində Rusiyam "Rostex və "Qosoboroneksport" dövlət şirkətlərinin nümayəndə heyətinin rəhbəri Vladimir Qoçarov deyib.

O bildirib ki, İrvanda keçirilən sərgidə Rusiya hərbi texnikasının ən yaxşı nümunələri nümayiş olunacaq: "Bu sərgilə Rusyanın müasir silahlarının ən yaxşı nümunələrini nümayiş etdirmək, xarici tərəfdəşlərimizin siyahısını genişləndirmək, Rusyanın Ermənistən və digər ölkələrlə hərbi-texniki əməkdaşlığını gücləndirmək baxımından yaxşı imkandır".

## Ermənistanda nazirlik ləğv olunub

Ermənistanda bütün bir nazirlik ləğv edilib. "Report" "News.am" portalına istinadən xəbər verir ki, Ermənistən Şəhərsalma Nazirliyi Şəhərsalma üzrə Dövlət Komitesinə çevrilib.

Bu barədə qərar hökumətin oktyabrın 13-də keçirilən iclasında qəbul edilib.

Dəyişikliklər Ermənistən yeni baş naziri Karen Karapetyan tərəfindən hökumətdə başladılan İslahatlar çərçivəsində həyata keçirilir.



## Bir gün ağa kimi yaşamaq

Zamin Hacı  
zaminhaci@gmail.com

**D**emokratiya, liberalizm, söz azadlığı, tolerantlıq, dini düzümlülük və sairə bu tipli temalarda söz düşəndə çox işlənilən, bəzən də boş yere işlədilən və nəticədə mitili çıxmış bir aforizm var: "Mən sənin fikrinle razı deyiləm, ancaq bu fikri ifade etmək azadlığım uğrunda canımı verərəm". Belə variantda da işlənir: "Sizin bir sözünüüzü də bölmüşürəm, ancaq bu sözləri demək hüququnuz uğrunda ölməyə hazırlam".

Adətən bu fikrin müəllifi kimi Volter-in adı çəkilir, ancaq məsələ ondadır ki, dahi fransız mütəfəkkiri (*şablonla ehtiyac var bəzən - təhsil sistemimiz üzündən*) heç vaxt bu sözü deməyibdir. Heç bir əsərində də yoxdur. O üzdən bu fikri deyənlər adətən əsərin adını çəke bilmirlər. Düzdür, Volterin "Döyümlülük haqda ocerklər" əsərində "Fikirleşin və başqalarına da fikirləşməye imkan verin" cümləsi var, zahidən xeyli dərəcədə yuxarıdakı aforizme bənzəyir, ancaq mənaca tamam başqa söhbətdir.

Doğrudan da, insan axı nəye görə razılaşmadığı fikrə görə ölümə getməlidir? Bu, liberallara hər cür axmaq fikrə uğrunda can qoymaq təklifidir, belə getsə hamısı qırılar, insan azadlığını müdafiə etməyə bir köpəyoğlu tapılmaz. Aforizmin müəllifi isə 1906-ci ildə Volterin bioqrafiyası kitabını - kitab "Volterin dostları" adlanmış - yazmış ingilis yazarı Evelin Holl-dur. Özü de sonralar etiraf edib ki, bu fikri Volterin adından yazıbdır.

Ümumiyyətlə, dünyada belə yanlış müəllifli aforizmlər çoxdur, hətta Oksford Universitetinin professorları Boller və Corc 1989-cu ildə bu temada "Onlar bunu heç vaxt deməyiblər" adlı kitab-araşdırma da yazıblar. Yəqin bizdə də belə araşdırma ehtiyac var, çünki çox zaman müəllifləri qəs-dən səhv yazırlar. Misal olaraq "Bir millet, iki dövlət" söhbəti-ni göstərə bilərik. Yaxud, deyirlər iqtidar təzə çəkdiyi "Əli və Nino" filmində Rəsulzadə düşmənciliyini davam etdirib və onun məşhur "Bir kərə yüksələn bayraq, bir daha enməz" fikrini Fətəli xan Xoyski-nin adından veribdir.

"Tankın qabağında dayanan oğlanlar, pulun qabağında dayana bilmədi" fikri var, bunu Elçibeyin adına çıxırlar. Keçən aylarda bu temada yazmışdım, bir az şübhəni bildirmişdim, yazıldan sonra Elçibey dövrünün kadrlarından İsa Bağırov zəng vurdu, dedi o fikir həmin dövrə Gömrük Komitəsinə başçılıq etmiş İbrahim Vəliyevə məxsusdur, iclasda deyibmiş.

Ancaq köhnə kişilər kimi söhbəti belə uzaqdan firladıb gətirməyimin mənasi var. (Elə bunun özü də araşdırılmalıdır, bəlkə köhnə kişilərdən qabaq kimsə belə edilmiş, bu hərəkət də plagiatdır? Bəlkə köhnə qadınlar belə olublar?) Zarafat edirəm, menasi-zadı yoxdur, sütun boş qalmasın deyə yazdım. Əsas məqsədim bir ideoloji sarsıntıni sizlərə böülüşmək idi. Yazım bilin, çox kədərlənmışım bu xırda kəşfime.

Böyük qəhrəmanımız (bu da şablon oldu, ancaq orta məktəbdə ondan danışanda "lənətullah" ifadəsi işlədən tarix müəllimləri yetişdilərini bilirdinizmi?) Babəkin adından yayılmış çox məşhur bir aforizm var: "Qırx il qul kimi yaşamaq-dansa, bir gün azad yaşamaq yaxşıdır". Əladır. İstənilən xalq üçün qurur mənbəyi olacaq sözlərdir. Ancaq təessüflər olsun, Babək heç vaxt belə söz deməyib!

Həmin fikrin orijinalı 9-10-cu əsrlər ərəb İslam salnaməci, "müsəlman tarixçiliyinin atası" ləqəbli Əbu Cəfer ət-Təbəri-nin "Tarix ər-rusul və-l-mülük" ("Peyğəmbərlərin və hökmdarların tarixi") əsərində yazılıb və bu şəkildədir: "...qırx il miskin qul kimi özür sürməkdənə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır". Orada Babək bunu Afşindən məktub gətirən, xəyanətkar sayıldığı doğma oğluna cavabında yazar. Gördüyüñ kimi, burda "azadlıq" sözü yoxdur. Deyilə bilər "ağa kimi yaşamaq" da o mənəni verir, ancaq mən bununla razılaşmırıam. Babəkin aforizmindəki yüksək mənəvi dəyər mənim üçün əbədilik itmişdir. Ağa kimi yaşamaq heç də həmişə azad yaşamaq deyil. Ümumiyyətlə, kiməsə ağılıq elemək elə qul olmağın bir növüdür - ağa məcburdur quluna uyğun yaşasın, onu "saxlasın" və sairə. Bu tema ilə dərindən maraqlanan varsa, Corc Oruell-in "Filib ölümü" esesini oxumağı məsləhət görürəm.

Maraqlıdır ki, sovet dövründə çəkilən (1979) "Babək" filmində də sitatı başqa cür təhrif ediblər. Orda Rasim Balayevin qəhrəmanı deyir: "Bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən yaxşıdır". Bir növ, təhrifi poetik şəkilde ört-basdır ediblər. Məlum məsələdir, sovet hökuməti "ağa kimi yaşamağı" təbliğ edə bilməzdi, o mənada sitatın dəyişilməsi səbəbini anlayıram. Ancaq istədim gec də olsa həqiqəti bilesiniz. Qəhrəmanımız komfort aşığı çıxdı, azadlıq yox.

**E**ynulla Mədətinin 2015-ci il iyunun 3-də Azərbaycan Respublikasının Ukraynada fövqələde və səlahiyyətli səfəri, GUAM yanında daimi nümayəndəsi vəzifələrindən gəri çağırılmışından 1 il yarıma yaxın vaxt keçə də, yerinə təyinat hələ də olmayıb. İl yarıma yaxındır Azərbaycanın Ukraynada səfiri və GUAM yanında daimi nümayəndəsi funksiyasını səfərin müavini həyata kecirir.

Bu ilin iyulunda Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri oldu. Belə proqnozlar verilirdi ki, səfər təyinatı bu sefərdən sonra olacaq. Ancaq proqnozlar doğrulmadı.

Bir neçə dəfə mediada Azərbaycanın Ukraynaya səfər göndərəcəyi şəxsin kimliyinin müəyyən olunduğu və təyinatın tezliklə rəsmiləşəcəyi barədə xəbərlər yayılsa da, bu da gerçəkləşməyib.


Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmetinin rəhbəri "Ukraynaya səfər təyinatı niyə gecikir" sualına hər dəfə "səfər təyinatı ölkə prezidentinin səlahiyyətinə aiddir. Ona görə də bu barədə dəqiq fikir söyleyə bilərəm" cavabını verir.

Bəzi siyasi ekspertlərin fikrincə, Ukraynaya səfər təyinatının bu qədər gecikməsinin səbəblərindən biri Rusiya-Ukrayna münasibətlərinin gərgin olmasına.

**P**olitoloq Qabil Hüseyndlə bu barədə "Yeni Müsavat" açıqlamasında Ukraynaya səfər təyinatının gecikməsində Rusiya faktorunun olmasını söyleməkdə çətinlik çəkdiyi bildirdi. Onun sözlərinə görə, hansı faktorun bu təyinatın gecikməsine səbəb olmasından asılı olmayaq Ukrayna kimi strateji əhəmiyyətli ölkədə Azərbaycanın səfərinin olması vacibdir: "Ukrayna ilə bizim hərbi-strateji əməkdaşlığımız var, Ukrayna bizim üçün hərbi əhəmiyyətli məhsullar hazırlayıb və hətta bezi hərbi əhəmiyyətli zavodların Azərbaycanda tikilimində iştirak etmək istəyir. Ukrayna ilə Azərbaycanın iqtisadi əlaqələri də yüksəkdir, Ukraynada xeyli azərbaycanlı yaşayır, orada biznesləri var. Strateji plana Ukraynanın bizim üçün əhəmiyyəti Rusiyadan heç də az deyil. Bu nöqtə-

## Ukraynaya səfər təyinatının gecikməsində Rusiya faktoru?

Azərbaycanın Ukraynadakı səfiri postunun il yarıma yaxındır boş saxlanması suallar yaradıb



yi-nəzərdən Ukrayna ilə əlaqələrin intensivləşdirilməsinə və bu əlaqələrin daha gücləndirilməsinə böyük ehtiyac var. Bu məsələlərdə də səlahiyyətli səfər əhəmiyyətli rol oynaya bilər. Səfərin olmaması Azərbaycanın strateji maraqlarına uyğun gelmir.

**P**olitoloq qeyd etdi ki, Ukraynani daha yaxşı tanıyan, Ukraynada biznes fəaliyyəti ilə məşğul olan, Ukrayna ali məktəblərini bitmiş, ukrain dilini gözəl bilən kadrlarımız var. Belə kadrlardan birinin Ukraynaya səfər təyin edilməsi yaxşı olardı: "Mən bele kadrlardan istifadə edilməsinin tərəfdarıyam. Ümumiyyətlə, səfər seçimi prezidentin səlahiyyətinə daxil olduğundan qərarı da prezident verməlidir. Amma səfər yerinin vakant qalması, zənimcə Azərbaycana xeyir getirmir. Hansı səbəb olur-olsun heç bir ölkə ona yaxın olan dövlətdə səfər postunu başsız qoymur. Düzdür, Ukraynada səfərlərinə iştirak etmək istəyir. Ukrayna ilə Azərbaycanın iqtisadi əlaqələri də yüksəkdir, Ukraynada xeyli azərbaycanlı yaşayır, orada biznesləri var. Strateji plana Ukraynanın bizim üçün əhəmiyyəti Rusiyadan heç də az deyil. Bu nöqtə-

**"Ukrayna Azərbaycan vasitəsilə yüklerin tranzitini 4 dəfədən çox artırıb"**

**U**kraynanın Azərbaycan üzərindən keçən yüksək vaqonlarının sayı il ərzində dörd dəfədən çox artıb. Virtu-alaz.org-un məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu günədək "Azərbaycan Dəmir Yolları" təqribən 10 milyon ton yük daşıyıb: "Azərbaycanda dəmir yolu ilə yük axını xeyli artıb. Məsələn, əgər ötən il Ukraynadan gələn yüksək vaqonlarının sayı 460 idisə, bu il artıq iki mindən çoxdur. Biz bu rəqəmi artırmaq və daha çox yük cəlb etmək istəyirik".

C.Qurbanov onu da bildirib ki, Azərbaycanda dəmir yollarının yenilənməsi və tikintisi davam edir: "2016-ci ilin əvvəlində təxminən 200 kilometr dəmir yolu tikilib. Biz gələn ilin sonuna qədər Bakı-Gəncə sürətli dəmir yolu tikintisini başa çatdırmağa çalışacaqıq".

C.Qurbanov həmçinin qeyd edib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Astarada dəmir yolu 8,3 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb.



Cavid Qurbanov

## ATƏT sədri Krım və Qarabağ haqda danışıb

Frank-Valter Stayn Meyer AŞ PA-daki çıxışında həll edilməmiş münaqışılərə diqqət çəkib

**A**vropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının oktyabrın 13-də keçirilən plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Stayn Meyer çıxış edib. APA-nın Avropa müxbiri xəber verir ki, Almaniya XİN başçısı Avropa Şurasına üzv olənlərindən gəri qırıq il boyunduruq altında sürünməkdən yaxşıdır". Bir növ, təhrifi poetik şəkilde ört-basdır ediblər. Məlum məsələdir, sovet hökuməti "aşa kimi yaşamağı" təbliğ edə bilməzdi, o mənada sitatın dəyişilməsi səbəbini anlayıram. Ancaq istədim gec də olsa həqiqəti bilesiniz. Qəhrəmanımız komfort aşığı çıxdı, azadlıq yox.

ve Krımın anneksiyasını deyil, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölge və Dağlıq Qarabağ münaqışılərini də nəzərə tuturam.

Bizim qitadə insan hüquqlarının vəziyyətinin müşahidə edilməsi baxımdından belə "qara dəliklər", "boz zonalar" mövcud olmamalıdır. Münaqışılər dedikdə, mən yalnız Ukraynatı-



Frank-Valter Stayn Meyer

sələleri üzrə siyasi müzakirələrin aparılması üçün meydən rolu oynayır. Əlbəttə, burada bəzən bir-birinə qarşı olan ixtiyarlı məsələlər müzakirə olunur ki, bu da düzgündür. Çünkü bura müzakirələrin aparılması üçün-xüsusi də münəqışılərin kəskinləşməsi və gərginliklərin baş verdiyi bir dövrə - tam uyğun bir yerdir", - deyə o bildirib.

# “Rusya təklif verdi, Türkiyə dəstəklədi, Azərbaycan isə...”



Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ mövzusunda sensasiyon sayılacaq son açıqlaması bəzi “i”lərin üzərinə “nöqtə” qoyub. Prezidentin “bağlı qapılar arxasında bize təzyiq var” fikri müxtəlif aspektlərdən şərh edilsə də, əslində konfliktin həllində dönlüş yaratmağın vaxtı çatdığını zəruriyi kimi de anlaşıla bilər. Bu üzən ölkə başçısının açıqlaması Azərbaycan xalqı ilə yanaşı, vasitəcılara də ünvanlanıb.

Vasitəcıl - ATƏT-in Minsk Qrupu həmsədrləri isə ilin sonundakı Azərbaycan və Ermənistən prezidentlərinin daha bir görüşünü təşkil etmək ümidi dədir. Ola bilsin, onlar buna nail olsunlar. Bəzi rusiyalı ekspertlərə görə, hətta bir aydan sonra danışıqlar prosesi təzədən canlanıbilər, cünki uzun müddətli durğunluq yeni müharibə riskini artırır. Qarabağ münaqişəsi zonasında geniş miqyaslı hərbi toqquşma isə nə Rusiya, nə də ABŞ-a ol verir. Səbəblər barədə kifayət qədər yazılıb.

\*\*\*\*\*

Məsələ də ondadır ki, münaqişənin dinc yolla həllində dönlüş əsas etibarilə elə bu iki dövlətdən - Rusiya və ABŞ-dan asılı durumdadır. Vaşinqton və Moskva isə belə demək mümkünsə, ikitərəfli münasibətlər tarixində ən kritik dönməldən birini yaşıyır - öncəliklə də Suriya böhranına görə.

Hər necə olmasa, Qarabağ məsələsində bəzi ortaq maraqlar - misal üçün, yeni müharibənin arzu olunmaması - Rusiya və ABŞ-ı problemi başlı-başına da buraxmağa imkan vermır. Qısaçı, prezidentin açıqlamasından da göründüyü kimi, elə bir məqam yetişib ki, konfliktin həllində yaxın aylarda ənənələmək, tehlükəli status-kvonu deyişmək lazımdır. Bu “nəsə” isə problemin mərhələli həllindən - Azərbaycanın işgal altındaki rayonlarının bir hissəsinə azad eləməkdən keçir. Başqa istenilən “həll variantı”na cəhd labüb suretdə hərbi toqquşmalara gətirəcək.

Təbii ki, yaranmış vəziyyətə görə Rusyanın üzərinə daha böyük məsuliyyət düşür - cünki işgalçılıq ən güclü təsir və təzyişi ricaçı ona məxsusdur. Prinsipcə, ABŞ da buna qarşı deyil. Xatırladaq ki, aylar önce rəsmi Vaşinqton Kremlin Qarabağ məsələsində dominant rolunu etiraf etmişdi. Ancaq o da var ki, Amerikanın prosesə töhfəsi

## Kremli 5 rayon anlaşması -

## Ankaradan sensation açıqlama

Türkiyə XİN rəhbərindən prezidentlərin üçlü İstanbul görüşündən dərhal sonra ilginc Qarabağ bəyanatı; Putinin İrəvan səfəri ərəfəsi isə “Stratfor”dan anlaşmanın şübhə altına alan xəbərdarlıq gəldi...

olmadan nizamlamanı irali aparmaq çətin görünür. Başqa sözle, Qarabağla bağlı iki paytaxtın ilkin ortaq anlaşması qazılmazdır.

\*\*\*\*\*

Belə bir anlaşma varmı? Söyləmək çətindir. Ancaq təkrar edirik, müharibə variyantının önlenməsi üçün hər iki dövlət ilkin mərhələdə Azərbaycanın bir neçə rayonun azad olunmasının vacibliyini yəqin ki, anlayır. Söhbət “5+2” formulunda mərhələli nizamlaşmadan gedir. Rəsmi Bakı bu formula principial razılığını verib. Prezidentlərin Sank-Peterburq görüşündən sonra Azərbaycanın yüksək çinli rəsmilərinin açıqlaması buna sübutdur. Qalır Ermənistən. Onu isə yola getirmək ilk önce Rusyanın işidir.

Yeri gəlmışkən, bu gün Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri başlayır. Putin orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ali toplantısında iştirak edəcək. Qarabağ bölgəsi “Rus NATO-su”nun təsir zonasında olmasa da, hər halda, mövzunun ən azı, bağlı qapılar arxasında Putin və Sərkisyan arasında müzakirə predmeti olacaq əsası deyil.

Belə bir ehtimalı gücləndirən amillərdən biri de Rusiya liderinin təzəlikcə İstanbulda Azərbaycan və Türkiye prezidentləri ilə bir araya gəlməsidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluun son açıqlaması bəzi xüsusda ümidi artırır. Belə ki, nazir Ermənistən Azərbaycanın işgal olunmuş 5 rayonunu qaytarması məsələsinin gündəmde olduğunu bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Çavuşoğlu deyib: “Rusiya bizimlə bu ideyanı paylaşı, biz isə dəsteklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistənla münasibətin normallaşması üçün də xeyli iş görmüşük. Hətta İsvərədə saziş də bağlamışıq (Sürix protokolları nəzərdə tutulur -red.), lakin bu, nəticə verməyib” (oxu.az).

“Bu gün Minsk Qrupunun və Rusyanın həmsədrləri bəzi konstruktiv təkliflər iəli sürüb. Gündəmdə işşal olunmuş ən azı, 5 rayonun Azərbaycanın qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik. Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik”, - deyə Çavuşoğlu Avropa Şurasının Parlament Assambleyasının iclasında Milli Məclisin deputati Qəniro Paşayevanın sualına cavab olaraq bildirib.

Türkiyə XİN başçısı Ankara-İrəvan münasibətlərinə də toxunub. “Biz Ermənistənla da münasibətlərin normallaşmasını istəyirik. Əgər bu problem (Qarabağ problemi -red.) həll olunsa, güman edirik ki, Azərbaycan da bunu istəyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niye o, həll olunmur? Minsk Qrupu da səy göstərməlidir”, - deyə Çavuşoğlu qeyd edib.

\*\*\*\*\*

Çavuşoğluun Qarabağ, “5 rayon” açıqlaması Putinin Türkiyə səfərindən dərhal sonra təsadüf etmesi ilə xüsusi diqqət çəkir. Belə çıxır, İstanbulda Qarabağ mövzusu hər halda hansıa şəkildə müzakirə edilib və ən əsası, “5+2” formatı öz aktuallığını itirməyib. Onu da yada

salaq ki, Türkiyə prezidenti Recep Tayyib Erdoğan da öten yay - Sank-Peterburq səfəri zamanı Putinle görüşdən sonra bənzər bəyanat vermişdi.

Erdoğan o vaxt demişdi: “Bu masələ ilə bağlı xarici işlər nazirinizlə Azərbaycanın xarici işlər naziri danışıdı. Men də cənab Putinlə danışdım, o da razi qaldı. Məqsədimiz bölgədəki siyasi prosesləri yaxından təqib etməkdir. Xüsusilə də in-di Qarabağ problemi var.... Əlbətət ki işğaldən səhəbet gedir. Bu işşal də hər kəs qəbul edir. Madam işşal var, niyə nəticə elde edə bilmirlər? İndi müyyəyən irəliliyişlər var. Cənab Putin bu işlə məşğuldur. Cənab Əliyev də mənə bu haqda dedi. Əgər evvəl 5 rayon qaytarılsısa, zənn



## Azərbaycan Suriyaya humanitar yardım edə bilər, amma...

**Ekspert:** “Rusiya təklidən çıxməq üçün özünə müttəfiq arayır”

Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pe-kində keçirilən Syansan Təhlükəsizlik Forumunda Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırılması barədə məlumat verib.

Lakin Fövqələdə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “Trend”ə açıqlamasında bu məlumatı təkzib edərək bildirib ki, Azərbaycanın hər hansı ölkəyə yardım göndərməsi üçün Nazirlər Kabinetin qərar qəbul etməlidir: “Bundan sonra Fövqələdə Hallar Nazirliyi qərarı icra edir. Hələlik bize belə bir qərar daxil olmayıb”.

Buna baxmayaraq, Rusiya tərəfi verdiyi açıqlamayı təkzib etməyib.

Bəs Azərbaycan Suriyaya yardım edə bilərmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya faktiki olaraq Suriya məsələsində təklənib: “Heç kim ona dəstək vermir. Bu baxımdan da onların məqsədləri aydınlaşdır. Hələb şəhəri bombalanır, mülki insanlar həlak olurlar, dünya da günahkar kimi Rusiyani bilir. Rusyanın Qərb və ərəb dünyası ilə də münasibətleri korlanıb. Buna görə də təklidən çıxməq üçün özünə müttəfiq arayır. İndi də Hələb şəhərinə yardım aparırlar. Belə bir siyasetə baş vurublar ki, özümüze tərəfdəş dövlətlər də qoşaq şəhərə onları da bizim təyyarələr vasitəsilə yardım aparırlar. Neticədə təsəssürat yaranacaq ki, həmin ölkələr də Rusiyani mövqeyini dəstəkləyirlər. Əvvəlcə Ermənistən Rusiya təyyarələri vasitəsilə Suriyaya yardım gönderdi. İndi də Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın adı çəkilir. Əslində bu yardımın eleyhine deyiləm. Bunun Rusiya təyyarələri vasitəsi ilə aparılması da qəbahət görmürəm. Ancaq düşünürəm ki, Azərbaycan da Rusyanın yaratdığı bu dırnaqarası ittifaqa qoşulacaqsa, biz başqa istiqamətlər üzrə yardımçıları Suriyaya çatdırıb. Yəni belə çıxamasın ki, biz ancaq Rusiya vasitəsilə Suriyaya yardım edirik. Digər istiqamət üzrə də bunu etmək mümkündür. Misal üçün, türkmənlər türk mənşəlidirər və bize də çox yaxındırlar. Onlara da Türkiye üzərində dəstək verə bilərik. Bu vaxta qədər onlara yardım həyata keçirməmişik. İndi zamanıdır ki, türkmənlərə də belə bir yardım edək. Yaxud da bütün istiqamətlər üzrə Suriyaya yardımımızı göstərek. Necə ki, Azərbaycan hakimiyəti Əfqanistana yardım edir, onların ordu quruculuğuna milyonlarla dollar ayırır, eləcə də Suriyaya da ən azı humanitar yardım edə bilərik”.

**Politoloq bildirib ki, Azərbaycan bunu təkzib etse də, etməsə də burada pis nə isə yoxdur:** “Ola bilə ki, bu informasiyalar Rusiya televiziyaları vasitəsilə “nəbz yoxlamaq” üçün yayılıb. Əgər Azərbaycan bunu təkzib edirsə, lap yaxşı. Yox, əger təsdiq olunacaqsa, burada da qəbahətli nə isə görmürəm. Görünür, ona görə təkzib ediblər ki, Azərbaycan bu məsələdə Ermənistən yanaşı dayanmaq istəmir. Çünkü birinci bu iş qeyd etdiyim kimi, Ermənistən qoşuldu. İndi Azərbaycan da eyni yoldan istifadə edərsə, Ermənistən yəni cərgədə dayanması göründüsü yarana bilər. Buna görə də yəqin ki, təkzib edirlər”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, dünyanın həndisiyərində fəlakət varsa, Azərbaycan imkanı daxilində ora müxtəlif formada öz yardımını edib: “Dünyanın bəzi böyük dövlətlərinin səhələnkarlığı və məsuliyyətsizliyi ucbatından faktiki olaraq Suriya xarabaya çevrilib. Bu da bəzi ölkələr üçün planlarını həyata keçirmələri baxımdan çox münbət şəraitdir. Plan isə ondan ibarətdir ki, həmin ölkələrə silah-sursat satılır, humanitar yardım adı altında müxtəlif missiyalar həyata keçirilir. İndi Rusiya Azərbaycanın əvezindən deyir ki, Suriyaya kömək edəcəyik. Yəqin ki, Rusiya müdafiə nazirinin müavini hansısa məsələyə əsaslanıb o fikri səsləndirib. Bu gün Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçküni var. Əvvəlki illərdə onlar üçün zəmanalar bundan da imtiyən edilib. Azərbaycan hazırlıda sərbəst şəkildə öz vətəndaşlarının ehtiyaclarını ödəyir. Ola bilə ki, Rusiya özünün arzusunu səsləndirib”.

□ Əli RAIS



## Xalq artistinin insult keçirən aktyor oğlunun üzək dağlayan həyat hekayəsi

Sevinərək ilk serial çəkilişinə getdi, yolda insult oldu; **Nurəddin Mehdiyevi:**

"Eldəniz Zeynalovu tanıyan, onunla çalışan insanlar birlikdə nəsə etməlidir"

**X**alq artisti Eldəniz Zeynalovun aktyor oğlunun qəfiləndə insult keçirməsi barədə məlumatlar yayılıb. 38 yaşlı Məmməd Zeynalov oktyabrın 10-da səhər çəğələndə serial çəkilişinə gedərkən yolda yixilib. Tacil 1 sayılı Şəhər Klinik Xəstəxanasının reanimasiya səbəsində yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub.

Məmməd Zeynalovun bacısı Gülbəniz Zeynalova "Yeni Müsavat" açıqlama verərək qardaşının vəziyyətinin kritik olduğunu deyib: "Huşu özündədir, amma insult keçirdiyindən nə hərəkət edə, nə de danişə bilmir. Həkimlər deyirlər ki, 21 günde bilinəcək - irəliyiş varmı, qan sovrulurmu, yoxsa yox. Müalicə aparılır, amma böyrəklərinde problem olduğundan təzyiqi yüksəkdir ve mübarizə apara bilmir..."

Gülbəniz Zeynalova qardaşının durumu ilə bağlı rəsmi quermlərə müraciət etmədiyi dedi: "Heç kəsə müraciət etməmiş. Şəhər xəstəxanasıdır, bizdən pul istəyən yoxdur. Deyirlər ki, biz her şey edirik. Əger böyrəklərinə dializ lazımlı olsa, yardım istəyəcəm. Çünkü bu ciddi problemdir. Ağız açmağa da utanırıq..."

**G.Zeynalova dedi ki, Eldəniz Zeynalovun oğlu daim ədalətsizliyin qurbanı olub, ağır günler yaşayır:** "Ona rol vermirdilər. Deyirdi ki, mənim axı nəyim əskidir, boy-buxunum, aktyorluq sənətim var. O, Akademik Milli Dram Teatrın səhnəsində rəhmətlik Yaşar Nuriyev, Telman Adıgozəlova tamaşaşalarada oynayıb. Rəhmətlik Yaşar müəllim onu səhnədə görəndə deyirdi ki, "Eldəniz ölməyib, yaşayır"... Amma onu şata götürmürdür. Çox arzulayırdı ki o teatrda işləsin. Deyirdi ki, "atam ömrünün 50 ilini orada qoyub, mən də orada işləmək istəyirəm". Amma 10 il onu götürmədilər. Hər gələn təzə direktora da müraciət edirdi, amma alınmadı. Sanki kimsə istəmirdi orada işləsin... Bütün bunlardan bezib axırdı İrəvan Teatrına işə düzəlmədi. İki ildir ki, orada işləyir. Ona qədər çox sıxıntı, əzab çəkirdi. Hara gedirən onu yaxşı qarşılıqlırlar, deyirlər ki, sənin yerin ele buradır. Lakin sehəri gün gedəndə deyirlər ki, iş yoxdur".

Gülbəniz Zeynalovanın sözlərinə görə, qardaşı maddi sıxıntılar üzündən gecə növbəsində tikinti işlərində fəhlə kimi də çalısqı: "Teatrda aldığı 120 manat dolanışığını yetmirdi. Ailəlidir, gecə növbəsində tikintide işləyirdi. Bir sözle, kasıbçılıqla yaşıyordı... Onu seriallara da çağırırdılar. Bircə "Planet Parni iz Baku" KVN teatrının rəhbəri Tahir İmanov və Bəhrəm Bağırvazə onu tamaşalarına dəvət edirdilər, o da böyük həvəs-lə kiçik də olsa obrazlarda iştirak edirdi".

Gülbəniz Zeynalova onu da qeyd etdi ki, İrəvan Dövlət Teatrının direktoru İftخار Piriyevdən başqa aktyorun yanına gəlib-gedən yoxdur: "İftخار müəllim her gün gelir, aylar, pis olur. Həkimlər də deyir ki, nə lazımdırsa desinlər, köməklək olunacaq. Hələ ki ondan başqa heç kim gəlmər".

Tahir İmanov Məmməd Zeynalov barəsində "Yeni Müsavat" a bunları dedi: "Xəbəri yenice eşitmış, bu gün gedəcəyik yanına. Məmməd çox gözəl insandır. Məşqlərə vaxtı-vaxtında gələn, rejissorun tapşırıqlarını yerine yetirən aktyordur..."

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdiyevi dedi ki, Eldəniz Zeynalovu tanıyan, onunla çalışan insanlar birlikdə nəsə etməlidirlər: "Dəxli yoxdur, Məmməd bəzər tamaşaşada oynamış ya yox. Amma her halda Eldəniz Zeynalov Azərbaycan teatr mədəniyyətinin çox böyük aktyorudur. Hesab edirəm ki, Eldəniz Zeynalovu tanıyan, ümumiyyətlə, onunla çalışan insanlar birlikdə nəsə etməlidirlər.

Mən Memmedini tanıyorum, hardasa 6-7 il bundan əvvəl gəlib bizim teatrda çalışırdı. Amma sonra nədənse getdi. Onun nə səbəbdən getdiyi barədə məlumatim yoxdur. Təessüf ki, cavab bir adamın, aktyorun başına belə bir hadisə gəlib. İnanıram ki, hər zaman sənət adamlarına qayğı göstərən hörmətli nazirimiz Əbülfəz Qarayev böyük sənətkarımız Eldəniz Zeynalovun oğlunu diqqətdən kənardı qoymayaq, öz qayğı və diqqətini əsirgəməyəcək".

Mədəniyyət və Turizm Nazirliyi Məmməd Zeynalova qayğı göstərecəkmi?

Sualımıza cavab tapmaq üçün dəfələrlə qurumla əlaqə yaratısaq da, telefon zənglərimiz cavabsız qaldı.

Məmməd Zeynalov uzun müddətdir ki, ailəlidir, övladı yoxdur.

□ Xalidə GƏRAY

**B**aki Apelyasiya Məhkəməsində həbsdə olan sabiq sohiyyə naziri Əli İnsanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəberinə görə, prosesə hakim Kemalə Abiyeva sədrlik edib. Sabiq nazirin apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl 1 sayılı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə iddianı təmin etmeyib.

Əli İnsanovun qarajı vəkilin dediyinə görə, keçmiş "Basin" (indiki Fizuli küçəsi) tərəfdə olub. İcra hakimiyyətinin sərəncamı ilə tikilmiş qaraja nazirin həbsindən sonra oğlu arabı gedib baxırılmış. "Günlərin birində gedib görüb ki, qaraj sökülüb. Aydınlaşıb ki, kooperativ sökük və həmin əmlakla görə 50 min manat pul ödənilib. Kooperativ qarajı satanın kimliyini bize demədi. Məhkəmə yolu ilə müyyənəşdirildik ki, Əli İnsanovun əmlakını Əlizade Vefa Tariyel qızı satıb. Bu şəxs məhkəmə vasitəsilə Əli İnsanovun qarajına sahiblənib və onu satıb. Əslində bu əməl kriminaldır. Biz şikayət verdik və Apelyasiya Məhkəməsinin qərarı ilə ona mülkiyyət hüququ verən qətnamə ləğv olundu. Mülkiyyət hüququ ləğv olunanın sonradan məhkəmə qərar verdi ki, Vefa Əlizadənin aldığı 50 min manatda Əli İnsanova qaytarılsın" deyə, vəkil bildirib. Lakin qətnamə uzun müddət icra olunmayıb və Əli İnsanovun müdafıgiləri öz mənəbələri vasitəsilə Vefa Əlizadənin "DekaBank"da dəyəri 50 min manatdan da xeyli çox

## Əlli İnsanovun 50 minini batdırı-

### "qaraj səhbəti" bağlandı

Keçmiş "Basin" küçəsində ona məxsus qarajı qeyri-qanını satan qadın tanınmış məmurun qızıdır



olan payı olduğunu müəyyənəşdiriblər. Ardınca da qətnamənin icrasının təmin olunması əsulu kimi, onun bankdakı payının üzərinə həbs qoyulması üçün məhkəməye müraciət ediblər. Məhkəmə səhmlərin üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. Amma qərardad icra olunmayıb. Əli İnsanov bu dəfə də Nəsimi Rayon İcra Şöbəsinin rəisi və sözügedən qərarın icrasına məsul olan Ramin Muradova qarşı iddia qaldırıb. İddiada bu vəzifəli şəxslərin hörmətsizliyinin qanunsuz hesab edilməsi və bu qanunsuzluq nəticəsində dəyən mənəvi ziyanı

görə 50 min manat təzminat ödənilməsi tələbi qoyulub. 1 sayılı Bakı İnzibati İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Belə ki, yalnız icra məmurunun hörmətsizliyi qanunsuz hesab edilib. Son məhkəmə iclasında isə sabiq nazirin pulunu geri almaq istəyinə nöqtə qoyub.

Bununla bağlı Ə. İnsanov 1 sayılı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Ə. İnsanovun müdafiəcisi bir müddət əvvəl mediaya açıqlamasında bildirib ki, Vefa Əlizadə vaxtile prezident köməkçi işləmiş Tariyel Ağayevin qızıdır.

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib.

□ "YM"

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadire olunmaqla 11 il müddətində azadlıqdan məhrum olub.

Bu il avqust ayının 24-də isə Ə. İnsanova yeni cinayət işi açılıb. Sabiq nazir CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop madələri şəxsi istehlak miqdardan artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (həkimiyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirək həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək və müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hedəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317.2.1-ci (cəzaçıkma müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərefindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməller təkrar töredildikdə) maddələri ilə ittiham olunur.

seçilib. Qərardan narazı qalan veteran futbolçu apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Lakin apelyasiya şikayəti təmin edilməyib.

Dekabrin 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkən tədbirini ləğv edib. Tanınmış futbolçu ev dəstəklərini qarşılıqlına buraxılıb.

Bu il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Məlumat üçün bildirək ki, Əhmədov Azərbaycan futbolunun ən güclü hücumçularından olub.

O, 1977-ci ildə "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komanda məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyanın vitse-prezidentidir.

□ İlkin MURADOV

## Ev dustağı olan Maşallah Əhmədov danışdı

Dələduzluqda günahlandırılan keçmiş futbolcu istintaqın düzgün aparılmadığını deyir

**O**ktjabrın 13-də dələduzluqda təqsirlənədirən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Musavat.com xəbor verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankışiyev sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vəsətətə çıxış edib. O bildirib ki, istintaq düzgün aparılmayıb.

"Mən istintaq zamanı da vəsətət qaldırdım ki, iş düzgün aparılmayıb. Ancaq vəsətətim təmin olunmadı. Ümumiyyətə baxılmadı. İndi də vəsətət qaldıraraq məhkəmədən xahiş edirəm ki, iş düzgün aparılmalıdır. Qeydi qaytarılsın" deyə, M.Əhmədov qeyd edib. Vəsətət baxılmamış saxlanılıb. Həkim bildirib ki, iş məhkəmə baxışına verilir və növbəti prosesdə qaldırılan vəsətətə baxılacaq. M.Əhmədov ona



şər atıldıqını və qeyd edilən ittihamlarla razılaşmadığını söyləyib. Məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub. Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdaresinin əməkdaşları tərefindən saxlanılıb. Rəsmi məlumatda göre, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu

Bakıda bir neçə nefərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə getirəcəyini və edib. M.Əhmədovun sözüne əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Dekabrin 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müdətində həbs-qətimkən tədbiri

**B**eynəlxalq İqtisadi Forumun hazırladığı hesabatda Azərbaycan MDB-nin ən təhlükəsiz ölkəsi hesab edilib. Belə ki, forumun ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin reyting cədvəlini hazırlayıblar. Reytingdə 141 ölkə yer alıb. Azərbaycan isə reyting cədvəlinin 36-ci pilləsindədir. Reyting hazırlanarkən ölkədə terrorizm də daxil olmaqla, cinayətkarlıq qarşı mübarizə, əhalinin hüquq-mühafizə orqanlarına etimadı, asayış keşikçilərinin vətəndaşları necə qoruması və digər meyarlar nəzərə almış.

Mövzu ilə bağlı "Yeni Müsavat"da danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc bildirib ki, təhlükəsizlik doğrudan da hər bir vətəndaşın sərvətidir: "Çünki siyasi yönünden asılı olmayaraq, mənçə, buna müxalif olmaq qeyri-mümkündür. Əksərxaos, qarşıdurma, vətəndaş toqquşması, yaxud da müxtəlif ideologiyalara bölünmüş mübarizələrdir. Etiraf etmək lazımdır ki, biz bura böyük bir yol keçərək gəlmışik. Qarabağ müharibəsinin en böyük zərbələrindən biri də insanlarda qanundan və nəzarətdən kənar silahların qalması idi. O dövrədə dövlət bu məsələni həll etmək üçün bir sıra xüsusi addımlar atdı. Bu da nəticələrini verdi. Bundan sonra dövrədə təhlükə xüsusi olaraq qonşulardan gəlməye başlandı. Yeni Pankisi dəresi, Şimali Qafqazda müxtəlif dövlətlərin Rusiyani dağıtmak üçün qurduqları ekstremist hərəkatlar bizi də öz təsirini göstərməkdə idi. Bir sıra cinayətlərin tərkibində konkret olaraq, bölge xalqlarının nümayəndələrinin xüsusi üstünlüyü özünü göstərirdi. Yeni müteşəkkil cinayətləndirən bir addım kimi saymaq

olar.

Deputat bildirib ki, bütün bunlardan da önəmli ölkənin xarici siyasetinin düzgün qurulmasıdır: "Bu gün dünyada neftin 70 faiz qədəri müsəlman ölkələrində cəmlənib. Onların isə əksərində ciddi qarşıdurmalar və böhranlar yaşandı. Təessüf ki, neft sabitlik amilinə çevrilə bilməyib. İkinci məsələ isə coğrafiyalardır ki, bu da toqquşmanın mühüm bir nöqtəsi ki mi nezərdən keçirilir. Yeni vaxtıla dünya ilə savaş aparan Iran

ve Rusiya fonunda gərginlik uzun müddət davam etmiş, biz da bunun əsas zolağında yaşamaqdaydıq. Hər iki dövlət de belli olduğu kimi, bizim qonşularımızdır. Biz həmin maraq toqquşmalarında özümüzü qorumaq yollarını hər zaman düşünməydi. Azərbaycan bir dövlətin marağına qarşı digərini qoyma qəttə ilə illər ərzində özünün həm iqtisadi, həm də siyasi mənafelerini uğurla qoruyub saxlaya bilib. Müxtəlif rəngli inqilablardan yan keçmişik".

Z. Oruc bildirib ki, dini zəmində müxtəlif terror qruplarının planları da nəticəsiz qalıb, qarşışı alınır: "Hər halda, bu gün nə məzbət savaşı, nə din əsasında dövlət quruculuğu məsəlesi populyar deyil və cəmiyyətdə özünə böyük tərəfdarlar qazanmaz. Hətta Nardaran kimi özünün çox sərt və fərqli ənənəsi ilə yaşamaya istəyən kənd də bu gün Azərbaycanın qanunlarına qoşulub və normal münasibətlərin içərisində yaşamaq qərarını veriblər. O

□ Əli RAİS



# MDB-nin ən təhlükəsiz ölkəsində yasayırıq-qədrini biliək...

Ekspert "təhlükəsizlik hər bir vətəndaşın sərvətidir" deyir

karlıq, ekstremizm, terror və di-

gerləri bütövlükde təhlükəsizli-

ye təsir göstərən amillərdir.

Azərbaycanda öten illər ərzin-

də bunun qarşısını almaq üçün

həm cəmiyyət olaraq, həm də

dövlətin müvafiq strukturları ilə

birgə hərəkət olub. Etiraf edək

ki, MTN-in ləğvindən sonra

Azərbaycan xalqı, həm de da-

xildə cinayətkarlıq sistemini qu-

rurduqları ekstremist hərəkat-

lar bizi də öz təsirini göstə-

məkdə id. Bir sıra cinayətlərin

tərkibində konkret olaraq, bölgə

xalqlarının nümayəndələrinin

xüsusi üstünlüyü özünü göstə-

rirdi. Yeni müteşəkkil cinayət-

# Mərkəzi Bank valyuta hərracları xəbərini yasaqladı - ilginə səbəb

**Rəşad Həsənov:** "Yeni hərrac qaydaları manatı möhkəmləndirəcək"

**A**zərbaycanda valyuta hərraclarının nəticələri ilə bağlı ətraflı məlumatların verilməsi dayandırılıb. Belə ki, Azərbaycan Mərkəzi Bankı əvvəlki günlərdən fərqli olaraq, oktyabrın 11-də keçirdiyi valyuta hərracında satılan vəsaitin həcmini açıqlamayıb. Bu barədə Dövlət Neft Fondu da məlumat yaymayıb.

Mərkəzi Bankdan ise bildirilib ki, bu yenilik hərraclarının keçirilməsi qaydalarındaki dəyişikliklə bağlıdır. Belə ki, bundan sonra hərraca çıxarılan və satılan vəsaitlərin məbləğləri hər ayın sonunda açıqlanacaq.

Xatırladaq ki, dünən Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə növbəti ikiteşfi valyuta hərraci keçirib. Hərracda ABŞ dollarının son məzənnəsi 1,5986 manat müyyəyen olub. Hərracda dollar'a tələbatın nə qədər olduğu və satılan dollar kütəsi bəredə məlumatlar isə açıqlanmayıb.

Bunun valyuta bazarına, manatın məzənnəsinə necə təsir edəcəyinə gəlincə, iqti-



Bu onu göstərdi ki, bir neçə gün əvvəl valyuta bazarlarında yaşanan panika və banklar tərəfindən ortaya sürürlən 900 milyonluq tələb əslində sənū telebdir. Bizim müşahidələrimiz və banklarla apardığımız müzakirələr də onu göstərdi ki, bir çox hallarda bankların daha yüksək rə-

qəmlı tələbə çıxış etməsinin əsas səbəbi heç də dollara tələbatın çox olması deyil.

Banklarda məlumat olurdu ki,

bu gün valyuta bazarına mə-

sələn 100 milyon vəsait çıxarı-

laçq. Hərraclarda adətən

22-23, beşən 27 bank iştirak

edirdi. Banklar üçün düşən

pay kifayət qədər az olurdu.

cümlədən biz hazırda Aşura günlərində danışırıq və elə buna da diqqət edək. Bunun özü de bir sübutdur ki, bu gün müxtəlif İslam ölkələrində 13 əsr önceki həyatını indiya köçüren, çox sərt şəkildə dini ritualları cəmiyyət həyatına çıxaran və bununla da ölkənin sivil quruluşlarına təhlükə faktoru olan qüvvələrden də fərqli durumdayıq. Ona görə də deyə bilerik ki, Azərbaycanın təhlükəsizlik amili uğurlarının üstündədir. Biz bundan sonrakı dövrlərde də sosial, iqtisadi, siyasi, qanunvericilik tədbirləri ilə bu prosesi gücləndirmeliyik".

Təhlükəsizlik üzrə ekspert İlham İsmayılov "Yeni Müsavat"da bildirib ki, orada nəzərə alınan kriteriyə göre doğrudan da Azərbaycanda terror olmur: "Burada daxildə baş verən MTN hadisəsi və ya digər bu kimi məsələlər nəzərə alınır. Ümumiyyətlə, MDB ölkələrində terror məsəlesi aşağı seviyədədir. Bu qurumun üzvü olan ölkələrdə bütövlükde terror yaxın Şərqdəki kimi deyil. Bir məqamda var ki, ölkənin təhlükəsizlik məsələlərində müyyən kriteriyalar var ki, onlar MDB-də öne çekilmir. Misal üçün, daxildə hansı proseslər gedir və bunun ne ilə nəticələnə biləcəyi əsas götürülmür. Aydın məsələdir ki, hazırda nəzərə alınan nüanslara görə, Azərbaycan öndədir. Reallıq budur ki, burada terror baş verməyib və bunun baş vermə ehtimalının olub-olmaması isə sual altındadır".

□ Əli RAİS

Bu Mərkəzi Bank və ya Neft Fondu tərəfindən təklif olunan valyutanın hacminin artırılması hesabına baş verir, yoxsa yeni qaydalarla bazarda çıxış edən kommersiya bankları bazarla eləvə vəsait çıxarı, belli deyil. Görünən odur ki, hazırda valyuta bazarı kifayət qədər kiçikdir. Artıq dollarlaşma prosesi ölkədə en yüksək seviyyədə gedib. İndi dollarlaşma prosesi səngiyir. Banklar manatla kredit vermir. Belə bir şəraitdə hərracda dollar tələbi ilə çıxış edənlərin də əlində manat yoxdur. Bu mənada görünən odur ki, hələlik situasiya bir müddət manatın xeyrinə işleyəcək. Yeni qaydalarda informasiyanın açıqlanmaması əslində valyuta bazarlarının yeni oyun qaydaları, daha liberal qaydalarla fəaliyyət göstərməsinə gətirib çıxarı. Son dövrlər atılan addımlar ölkədə liberal məzənnəsi siyasetinə keçidə zəmin yaradılmışdır. Ola bilsin ki, 2017-ci ilde manatın məzənnəsi tamamilə valyuta hərraclarının nəticəsi olaraq ortaya çıxın və bazarın tələb-təklif əsasında formallaşın. Rezervlərin azalması və imkanların tükənməsi də dövlət sektorunun bu bazarla inşasını, iştirak imkanlarını məhdudlaşdırın amillərdən biridir. Atılan addımlar da məhz buna hesablanıb".

□ Nərgiz LİFTİYEVA



## Bu gün Cahangir Hacıyevə hökm oxunacaq

Dövlət ittihamçısı sabiq bank rəhbərinə 17 il həbs istəyib, bəs məhkəmə hansı cəzani verəcək?

**B**əki Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdara Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə hökmünən elan ediləcəyi tarix məlum olub.

APA-nın məlumatına görə, həmin şəxslər oktyabrın 14-də hakim Əfqan Hacıyevin sədrlək etdiyi iclasda hökm oxunacaq. Dövlət ittihamçısı sentyabrın 27-də keçirilən məhkəmə prosesində Cahangir Hacıyevin və digərlərinin 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmələrini, C. Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərovun 11 il, İbrahim Hüseynovun 11 il, Anar Sultanovun 8 il, Məhəmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay 23 gün, Azad Cavadovun 12 il 11 ay müddətine azadlıqdan məhrum edilmələrini, C. Hacıyevin evindən götürülən qıymetli saat və digər vasitələrin borcun ödənilməsinə yönəldildi.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində isə Anar Sultanov, bankın Mərkəzi filialının müdürü isə İlgar Abdullayev, "Inter Security" MMC-nin direktoru isə İbrahim Hüseynov, Mərkəzi filialının direktoru isə Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru isə Kənan Orucov, bankın Nərimanov filialının direktoru isə, hazırda AFB Bankın sədri olan Məhəmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru isə Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimmsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına verme, satma, saxlama, daşma və gəzdirmə) maddələri ilə ittiham olunur.



## "Beynəlxalq Bank" işi Sankt-Peterburqa çatdı-ış adamının evində axtarış

**P**olis və xüsusi təyinathlar Rusyanın Sankt-Peterburq şəhərinin "Pravda" küçəsində yerləşən "Ermətaj" hotelində və onun direktoru Malik Babayevin Peterqovda yerləşən evində axtarış aparıblar.

"Crimerussia"nın verdiyi məlumatata görə, Malik Babayevin evindən sənəd, notbuk və diskler götürüblər.

"Ermətaj" hoteli "Beynəlxalq Baltik İnvestisiya Şirkəti"ne (MBİK) məxsusudur. Hotelin təsisi Malik Babayev və "Stroy-korporasiya OKSMİ" MMC-dir. Hotelin baş direktoru isə Elşən Babayevdir. Muzeyin brendinin hoteldə istifadə edilməsinə dair razılıq alınıb. (azvision.az).

Sirkət Azərbaycan Beynəlxalq Bankından restavrasiya işləri üçün kredit götürüb və geri qaytarmayıb. Kreditin məbləği faizlə birge 20 milyon dollara yaxındır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1,6 mlrd. rubl borcu olan hotelin məhkəmə vasitəsilə üzərinə həbs qoymaq istəyib. Lakin məhkəmə iddianı təmin etməyib.

**Ö**tən il oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsində çıxarıldı və komandasının üzvləri həbs ediləndən sonra MTN-in (artıq ləğv edilib) apardığı bir çox qondarma cinayət işlərinin yenidən aşdırılacağına ümidiylər yaranmışdır:

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli işi, "Səidin dəstəsi"nin işi, Azerbaycan Beynəlxalq Universitetinin (ABU) prorektoru Məhir Abdullayevin oğurlanması məsəlesi, gənc memar-dizayner Muxtar Vəliyevin, "Samir Saniyevin dəstəsi"nin üzvü kimi tutulan Nəriman Abbasoğluunun və digər coxsayı qondarma cinayət işlərinin təkrar istintaq ediləcəyi gözlənilirdi. Artıq bu ümidiylər puç olmaq üzrədir.

"Qara kəmər" əməliyyatında Azerbaycanda adamları uğurlayan, sifarişlə qətller töredən Hacı Məmmədovun dəstəsi ifşa olunmuşdu. Eldar Mahmudovun milli təhlükəsizlik naziri postunda ilk və uğurlu əməliyyati məhkəməyə göndəriləndən sonra bir çox uğunsuzluqlar üzə çıxdı. Məhkəmənin sonuna qədər də həmin uyğunsuzluqlara aydınlıq getirilmədi. Dəstə başçısı Haci Məmmədovun bir-birinə zidd ifadələri üzrə araşdırılmalar aparılmışdır, qiymət verilmədi. Məhkəməsindən sonra ömrünlük həbs cezası almış Haci Məmmədovun özünü E. Mahmudov vəzifədən qovulana qədər heç bir qanuni əsas olmadan MTN təcridxanasında saxladılar. E. Mahmudov vəzifədən qovulandan sonra Haci Məmmədov vəkilər vasitəsilə bəyan etdi ki, onu illerle MTN-de təzyiq altında saxlayıblar, vaxtilə birbaşa reisi olmuş DİN-in Baş Cinayət Axtarış İdarəesinin reisi, bu işe görə ömürlük məhkum olunan Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur edilmişdir. H. Məmmədov özüne vəkil tutub, yeniden məhkəməyə müraciət etdi, işinin yenidən aşdırılmasını istədi. Amma ona gözlənilənlərin əksinə olaraq "yox" dedilər...

"Qara kəmər" əməliyyatından 8 gün əvvəl, 2005-ci il martın 2-də, yaşadığı binanın blokunda "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdi. 2005-ci ildən bu yana cinayət işinin cildləri arxivlərdə toz qatının altında itib-batmaqdadır. Halbuki Elmar Hüseynovun qətlində birbaşa iştirak etmiş icraçıların, killer dəstəsi üzvlərinin adları, yaşadıqları ünvanlara qədər bellidir. Killer dəstəsində Gürcüstan vətəndaşları - Tahir Xurbanov, Teymuraz Əliyev, Serqo Davrisov, Nuqzar Bolkvadze və Arçil Kasiya olublar.

Eldar Mahmudovun nazırılıyi dövründə bu şəxslərin həbs edilməleri üçün hər hansı bir addım atılmayıb. Gürcüstan hüquq-mühafizə orqanları dəfələrlə bu şəxsləri Azərbaycana ekstradisiya edə bileceklerini bəyan etsələr də, zəruri sənədlər təqdim edilməyiindən həmin şəxslər istintaqdan kənarada saxlanılırlar. Eldar Mahmudovun nazırılıının ilk ilində baş-



## Eldar Mahmudovun qətli ağalmayan cinayət dosyeleri

Elmar Hüseynovun qətli yenə də açılmadı, "MTN çətesi"nin şərləyib həbs etdirdiyi şəxslər də həbsdə qaldı...

lanmış cinayət işlərində saxta-karlıqlara yol verilməsi halları sonrası 10 il müddətində daha aşkar şəkildə davam etdirilib. MTN generallarına uzanan cinayətlərin açıq-əşkarlaşdırılması da adı hala çevrilmişdi. Məsələ ondadır ki, Elmar Hüseynovun qətlində hazırlı hebsdə olan MTN generalı Akif Çovdarovun iştirakına dair iddiələr var. İllərdir bu barədə danışılıb. O, hebs olunanda Elmar Hüseynovun qətlinin açılacağına ümidi edildi. Lakin bu məsələnin üzərindən də sükütlə keçilir...

ABU prorektoru Məhir Abdullayevin itkin düşməsi-oğurlanması işi də bu qəbilden olan işlərdən ibarətdir. Eldar Mahmudov qovulanda MTN generallarının adı qarışan bu cinayət işinin de yenidən aşdırılacağına ümidiyi vərdi. M. Abdullayevin qardaşı, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev illərdir ki, yorulmadan bu cinayətin aşdırılmasını tələb edir. O, MTN generallarının, müxtəlif ranqlı vəzifə daşıyıcılarının, onların sözçülerinin ona qardaşının uğurlanması ilə bağlı pul tələbləri dələ getirilən videoları da yayıb. Amma Məhir Abdullayevin oğurlanması bu günə qədər aşdırılınmamış qalıb.

**Mahmudov getdi, adını "Səidin dəstəsi" qoyub həbs etdirdiyi 10 günahsız gənci də azad etmədilər**

"MTN çətesi"nin 2007-ci il yanvarın 13-də imza atıldığı cinayətlərdən biri də "Səidin dəstəsi" adı ilə ictimaiyyətə təqdim olunan cinayət işi oldu. Həmin gün MTN-in Antiterror Mərkəzi 10 gənci restoranda, əyləncə mərkəzində, çayxanada, bəzilərini də öz evlərində həbs etmişdi. MTN-in təcridxanasına aparılan Səid Daşdəbəli, Emil Mehbaliyev, Ferid Ağayev, Mikayıł İdrisov, Cahangir Kərimov, Samir Qo-

çayev, Rəşad Əliyev, Ceyhun Əliyev, Bəybala Quliyev və Rasim Kərimova dəhşətli işgəncələr verib onları Cinayət Məcəlləsinin 278-ci və digər maddələri ilə ittihəm etdilər. Gənclərə qarşı dövlətə xəyanət, hakimiyyəti zoraki yolla eله keçirmə, qanunsuz silah-sursat və narkotik maddə saxlama ilə bağlı şahidsiz, sübutsuz, əsəssiz olaraq işğənce verdilər. Gənclərdən toyuna bir ay qalan Emin Məmmədov işgəncələrlə MTN təcridxanasında öldürüldü. Sağ qalan gənclər əsəssiz ittihamlarla məhkəmə qarşısına çıxarıldılar və 12-14 il müddətində azadlıqdan məhrum olundular. Ötən illər ərzində gənclərin bir çoxunun valideynləri stressdən, üzləşdikləri ədalətsizliklərin sonunu olaraq tapdıqları xəstəliklərdən dünyalarını dəyişdilər. MTN-də təmizləmələr başladılandan və qurum ləğv ediləndən sonra bu cinayət işinin də aşdırılacağı böyük ümidiylər gözlənilirdi. Amma olmadı...

Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkən "Üns" teatrının redaktoru Nəriman Abbasoğlu da "MTN çətesi"nin qurbanlarındanadır. Ondan texniki işlərinə nəzarət etdiyi teatrın daxili şəbəkəsinə giriş üçün izn vermesi istənilib. MTN-çilər "yox" cavabını alan dan sonra N. Abbasoğlu həbsə alınıb. Bu, onun ailəsinin dağılmamasına, anasının ağır yataq xəstəsinə çevirilməsinə, 2 az yaşılı övladının psixoloji durumlarının pozulmasına, özünün şikəst olunaraq 10 il müddətində azadlıqdan məhrum edilməsinə səbəb olub. 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifədən çıxarıldıdan sonra N. Abbasoğlu prezidentə ünvanlığı müraciətində şərələnərək həbs edildiyini bildirək, işinin yenidən aşdırılma-

sını xahiş edib. Lakin bu işi də istintaq təkrarən aşdırımaqdan vaz keçib...

Ötən ilin oktyabrında N. Abbasoğluun ümidi lərini bölüşənlərdən biri də MTN çətesinin qanunsuz olaraq həbsə yoldaşı gənc memar-dizayner Muxtar Vəliyev idi. Babası və atası da memar olan Muxtar Vəliyev 25 yaşından bir çox dövlət əhəmiyyətli layihələrə qol qoyub. Şirkət yaradıb, Avropada təhsil almış, inşaat və memarlıq sahəsində xüsusi təkmilləşmə kursları keçmiş gənc memarları şirkətə cəlb edib. Sumqayıtdakı Heydər Əliyev Muzeyinin, Tarix muzeyinin, Denizkənarı Parkın, MTN-in yerli şöbəsinin inzibati binasının rekonstruksiya və dizayn layihələrini gerçəkləşdirib. Həbələ Heydər Əliyev Fonduñun xətti ilə həyata keçirilən Bakı Ressamlar İttifaqının və onlarla belə binaların layihəsini hazırlanıb. Sahibi olduğu şirkətin layihələri beynəlxalq sərgilərdə uğurlar qazanıb. Şirkətin işlərini genişləndirdikcə, sifarişlər, uğurlar artıraq, keçmiş MTN-in işçilərinin də diqqətini cəlb etməyə başlayıb və qondarma ittihamla üz-üzə qalıb. 2009-cu il dekabrın 5-de onun ofisində basqın edən MTN-çilər oranın altını-üstüne çevrilər. Bir neçə gün sonra isə Müxtər Vəliyev və daha 11 işçisi həbs edilib. 1 il 3 aylıq dəhşətli işçilər M. Vəliyev və digərlərinin dələdəzliyiq ittihamı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələri ilə sona çatıb...

3 gün sonra Eldar Mahmudovun vezifədən qovulmasının 1 ili tamamlanır. Artıq Mahmudov "vurulan" günlərdə yaranan illüziya pərdəsi aradan qalxmaqdadır. Yerdə qalan işə onun çətesinin törendiklərinə görə tam olaraq cavab verməyəcəyini yeqin edən acı gerçikliklər.

□ **E.MƏMMƏDƏLİYEV**

**Son** günlər metroda gedis haqqının bahalasması ilə bağlı söz-söhbətlər asas müzakirə mövzusudur. İnsanlar metroda gedis haqqının 20 qəpik 50 qəpik qəlxacağı xəberini etirazla qarşılıyın ve bundan narahatdır.

**İqtisadiyyat Nazirliyinin** mətbuat xidmətinin rəhbəri **Abbas Əliyev** mətbuata açıqlamasında hazırda metroda sərnişindəsimə ilə bağlı qiymətlərin qalxması məsələsinin müzakirə predmeti olmadığını bildirib. Qeyd edək ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev cari ilin ilk yarısında metropolitendə sərnişindəsimaya əvvəlki ildən kəndən çox xərc çəkilmesi, bir sərnişinin daşınma xərcinin həddən çox olduğunu vurğulamışdı. O, rəsmi rəqəmlərə əsasən sərnişindəsimanın maya dəyerinin 2015-ci ilin yekunlarına görə, faktiki olaraq 54 qəpik təşkil etdiyini (*amortizasiya nəzərə alınmadan 32 qəpik*), 2016-ci ilin 6 ayı ərzində isə maya dəyerinin bir az da azalaraq 52,4 qəpik təşkil etdiyini bildirmişdi: "Hesablama Palatası da ötən ay açıqladığı hesabatında 2015-ci il üçün "Bakı Metropoliteni"ndə bir sərnişinin daşınma xərcini 54 qəpik olaraq göstərmüşdi. Ancaq cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artması metropolitendə xərcərin çoxalmasına getirib çıxaraq. Bu da öz növbəsində bir sərnişinin daşınma xərcini artırıb. Ancaq tarifi müəyyən etmək "Bakı Metropoliteni" QSC-nin səlahiyyətində olan məsələ deyil. Bakı metrosunda gedis haqqını Tarif Şurası müəyyən edir".

Bir çox dünya ölkələrində metrodan istifadə qiymətləri Azərbaycandakından baha olسا da, həmin ölkələrdə Bakıdan fərqli olaraq, metroda vahid qiymət sistemindən istifadə edilir. Daha çox gedis haqqını bir dəfəyə ödəyənlər aşağı qiymətlə xidmətdən istifadə imkanı qazanırlar. Məsələn, Moskva metrosunda ikiden beşə qədər gedisi bir dəfəyə ödədikdə, gedis haqqı 7 faiz ucuz, 10-a qədər 10 faiz ucuz, 20-yə qədər 15 faiz



# Metroda gedis haqqının yanvarda bahalasacağı iddiası

**Nəsimi Paşayev:** "Bu məsələ bizdə müzakirə edilmir"

**Natiq Cəfərli:** "Yanvar ayında nəqliyyat ödənişlərində də artımların olma ehtimalı var"

ucuz, 60-a qədər isə 33 faiz ucuz olur. Aylıq abune olduqda isə bir gedis dəyeri bir qədər də ucuz başa gelir.

London metrosunda isə gedis haqqı məsafəye görə hesablanır. Bir sira ölkələrin metrosunda bir saat ərzində metrodan ikiinci dəfə istifadə edən sərnişin üçün gedis haqqı yarı qat azaldılır. Elə ölkələr də var ki, orada tələbələrə, jurnalistlərə metrodan istifadədə güzəştler olunur. Jurnalıstin bir gündə reportajla və ya hadisə yerinə getmek üçün metrodan 4-5 dəfə istifadə etdiyini nəzərə alsaq, onlar üçün güzəşti edilməsi məntiqəyən görünür.

Maraqlıdır, eger metroda gedis haqqı bahalasarsa, tələbələr və jurnalistlər üçün hər hansıa güzəşti tətbiqi

lərmi? Ümumiyyətlə, metro qiymətlərinin artacağı ilə bağlı söhbətlər realdırı?

**Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev** "Yeni Müsavat"a açıqlamasında metropoliten tərəfindən güzəştli istifadə haqqında qərar verilməsinin hüquq cəhətdən doğru olmadığını bildirdi: ""Bakı Metropoliteni"" Qapalı Sahmdar Cəmiyyətidir və müəyyən qayda, qanunlar çərçivəsində fəaliyyət göstərir. İştir metroda gedis haqqının artırılması, istərsə də güzəşti tətbiqi

Metrolarda gedis haqqının bahalasması haqqındaki söhbətlərə gəlincə isə N.Paşayev bunun həla bilinmədiyini dedi: "Metropolitendən istifadə edən sərnişinlər 20 qəpik ödəmələri ne baxmayaraq, bir sərnişinin daşınmasının maya dəyeri 20 qəpikdən bahadır. Buna baxmayaraq, hökumət tərəfindən hər il metropolitenə subsidiyalar ayrılır. Bu subsidiyalar hesabına həmin zərər ödənilir. Hökumətimiz sosialyolü layihələr çərçivəsində bu cür maliyyə

ki, metropolitendə bu günə qədər audit aparılıb onun nəticələri ictimaiyyətə açıqlanmayıb ki, gedis haqqının maya dəyeri, metropolitenin xərcəri nə qədərdir və bu xərcərin optimallaşdırılması yolları nadən ibarətdir. Çünkü xərcərin azaldılması, yaxud da ödənilməsi tək gedis haqqının qaldırılması ilə əlaqəli olmamalıdır. Əger xərcərdə problem varsa, yeni xərcər daha çoxdur, bununla bağlı xərcərin optimallaşdırılması yolları da işlənib hazırlanmalıdır. Yeni metropolitendə hənsi əlavə izafi xərcər varsa, bunlar azaldılmalıdır. Bu yolla da maya dəyerini aşağı salmaq olar. Amma nədənse, Azərbaycanda həmişə maya dəyeri söhbəti çıxan kimi həmən qiymətin qaldırılması düşünülür. Bu nöqtəyi-nəzər-

çox asandır və mümkünür. Sadəcə olaraq, Nazirlər Kabinetin müvafiq qərarları vermelidir və hökumətin verdiyi qərarların normal şəkildə həyata keçirilməsi üçün bir mexanizm qurulmalıdır. Metro dövlətə məxsusdur. Amma avtobus şirkətləri var ki, özəldir. Onlar itirdiklərinin mənbəyini həmişə sorğulayacaqlar. Yeni əgər güzəşt edirlərsə, bu hənsi mənbələr hesabına olmalıdır. Məsələn, onlara vergi güzəştleri tətbiq etmək yolu ilə vahid kart sisteminə keçidkən sonra güzəşt sistemi tətbiq etmək mümkündür. Bu, dönyaın hər yerdə var. Azərbaycan hökuməti Türkiyənin, Gürcüstanın təcrübəsini öyrənsə, nəqliyyat sisteminde müəyyən düzən yarada biler və bununla da endirim, yaxud da güzəşt kartlarının keşidini təmin edə bilər. Yəni burada çətin bir şey yoxdur. Sadəcə olaraq, buna qərar verib vaxtı-vaxtında uyğunlaşmaz lazımdır".

□ **Günel MANAFLİ**

# Gecikmiş kreditlər- banklar statistikani dəyişir?

Ekspertlər bildirirlər ki, banklar dollar kreditlərinin artıq ödənilidiyini göstərməkdə maraqlıdır.

**G**eri qaytarıla bilməyən kreditlərin problemi iki ilə yaxınlaşır ki, həllini gözləyir. Ekspertlər bunu narahatlıqla vurğularalar da, aidiyəti qurumlar dövlətdən və banklara, dan heç bir yardım edilməyəcəyini açıqlayırlar. Nəticədə daha çox dolların bahalasması səbəbindən dollar kreditlərinə yaranan problem manat kreditlərinə də təsir göstərir. Vətəndaşlar artıq manat kreditlərini də ödəyə bilmirlər. Son olaraq isə rəsmi şəkildə açıqlanıb ki, gecikmiş kreditlərin arasında manatla olanların faizi daha çoxdur. Ekspertlərin buna münasibəti bir-mənalı deyil.

Eksper特 Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, gecikmiş kreditlərin ar-

Dollarda olan və geri qaytarıla bilməyən kreditlərin məbleği, faizi daha çoxdur. Sadəcə, bankların statistikalarında bunu məqsədli şəkildə dəyişirlər. Məsələn, dollar kreditlərinin vaxtını uzadırlar, müştərilərə yeni müqavilələr bağlayırlar. Bu yolla göstərilər ki, dollar kreditlərində vəziyyət normaldır. Amma manat kreditində banklar vaxtı uzatırlar. Əksinə, müştərilər müddətin artırılmasında maraqlıdır. Ona görə vəziyyət belə gö-

rünür. Çünkü bununla göstərməye çalışırlar ki, həm vətəndaşların kreditləri, həm biznesmenlərin kreditləri əsasən dollarlarda onlar ödənişi verirlər".

Eksper特 Fikrat Yusifov isə musavat.com-a deyib ki, gecikmiş kreditlərə bağlı vəziyyət bir o qədər ürəkaçan deyil: "Ümumi mənzərə belədir ki, bu ilin yanvar ayı ilə müqayisədə ümumi kreditlərin həcmi 4,4 milyard manat və ya 20,8 faiz azalsada, gecikmiş kreditlərin məbleği 278,3 milyon manat artıb. Bu, o deməkdir ki, banklar kreditlərin ödənilməsindəki çətinliklərin aradan qaldırılması üçün daha real addımlar atmalıdır. Həsab edirəm ki, banklar yaranmış vəziyyətde müştərilərə maksimum güzəştler etməyə üz tutmalıdır. İlk növbədə belə kreditlər üzrə faiz dərəcələri simvo-

lik bir həddə qədər azaldılmalı və kreditin ödəniş vaxtı maksimum uzadılmalıdır ki, müştəri onun ödənişini təmin edə bilsin. Əks halda, vaxtı keçmiş kreditlərin həcmi daha da arta bilər ki, bu banklar üçün arzuolunan hal deyil. İndi artıq Maliyyə Sabitliyi Şurası, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasi



terəfindən görülen tədbirlər neticəsində kreditlərin verilməsi sahəsində müəyyən dönüş yaranıb. Kredit bürolarının yaradılması ilə bu məselenin tam qaydaya düşəcəyi şübhəsizdir. Yəni artıq banklar kimə kreditin verilə biləcəkini seçimini dəqiq edə biləcəklər".

□ **Röya RƏFİYEVƏ**

# Artıq sağlam insanlar da evtanaziya oluna bilər

Dünya "gözel ölüm" də yeni çığır açır - şok faktlar, ilginc detallar; din isə bunu günah hesab edir, çünkü...

**Bu** günlərdə dünya xəbərlərində diqqət çəkən bir xəbər yayıldı. Məlum oldu ki, Hollandiyada sağlam adamlara da evtanaziya üçün icazə veriləcək. Artıq hakimiyət bununla bağlı müvafiq qanunvericilik aktı hazırlamağı planlaşdırır. Qanun layihəsi 2017-ci ilin sonlarında yaxın qəbul oluna bilər. Qeyd olun ki, sənədin hazırlanması prosesinə həkimlər, ekspertlər və etika sahəsi üzrə mütəxəssislər dəvət olunacaq.

Katırladək ki, Hollandiya söz ilk dəfə XVII yüzillikdə aktiv evtanaziyanı 2002-ci il F. Beykon tərəfindən işlənib. də leqallasdır. Bu qanuna O, bu sözü "yüngül ölüm" əsasən, evtanaziya hüququndan qarşılıqlı ağrı əsrədə isə "kimisə mərhəçəkən və sağalmağa ümidi metdən öldürmə" mənasını olmayan insanlar istifadə daşımağa başlayıb.

Bugündən Azərbaycanda yaşlı insanın intiharı faktı bu mövzunu bizim üçün də aktual etdi. Azərbaycan insanı düşdüyü borc girdabı, ya mənəvi iztirabin sonunda həyatına son qoyur. Evtanaziya, ya intihar? Aradakı kiçik fərqli nədir? Önce ondan başlayaq ki, Hollandiyada eftanaziyaya verilən tərif aşağıdakı kimidir: "Bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə məraqlı olmayan şəxs tərefində yerinə yetirilməsi evtanaziya adlanır". Yunan dilindən tərcümədə isə bu söz "gözel ölüm" deməkdir. Bu

## Kişilər!!! Axırıcı sans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Siz nə Azərbaycanda, ne de xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətlə, qısa müddətə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- \* Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impontensiyyədək (yaşdan və səbəbdən asılı olmayıraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayıraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vezin böyüməsi və ya kiçilmesi
- \* Prostat adenomasi (vəzidə düyünlərin əmələ gəlməsi)
- \* Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilmesi
- \* Qasıl-xayalıqdə sizilti, küt və ya kəskin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilmesi
- \* Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstələr)
- \* Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkisafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerine sidiyə getməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Yuxusluq və yuxu pozuntuları
- \* Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- \* Saçların bütün formalatda tökülməsi. Sizanaqlar
- \* Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- \* Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- \* Onurğa sütununun yırtığı, quluncların dərmənsiz müalicəsi

Hekimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



məhz Hollandiyada açılıb.

### Ən firavan ölkələrdə evtanaziya "firtinası"

Dünyanın bir neçə ölkəsində insanların həyatı könlüllü tərk etməsinə icazə veriliyor. Birinci məkan Fələstin. Burada könüllü ölümün çox sadə və çeşidli yolları var ki, hamısına da "sionist işgalçılara qarşı şəhadət" deyilir: şəhid olmaq istəyən kəs ölümü könüllü seçilir, sonra da israilliərə maksimum ziyan vurmaq için özünü partladır. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. Üçüncü məkan ABŞ-in Oregon, Vaşington, Oregon, Montana və Vermond ştatıdır. Dördüncü ölkə Hollandiya sayılır. Belçika parlamenti evtanaziya qanununa dəyişiklik

edərək onun uşaqlara da şamil olmasına icazə verib. Qeyd edək ki, Belçika dünyada belə bir qanun qəbul edən ilk ölkədir.

Evtanaziya yolu ilə həyatları ilə vidalaşan isveçrelilərin sayı 1998-ci illə müqayisədə 7 dəfə artıb. Isveçrenin Federal Statistika İdarəsinin məlumatına görə, ölüm istəyində olanların 90 faizi deyilir: şəhid olmaq istəyən kəs ölümü könüllü seçilir, sonra da israilliərə maksimum ziyan vurmaq için özünü partladır. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm

seçmələri qanunla rəsmiləşdirilib. Üçüncü məkan ABŞ-in Oregon, Vaşington, Oregon, Montana və Vermond ştatıdır. Dördüncü ölkə Hollandiya sayılır. Belçika parlamenti evtanaziya qanununa dəyişiklik

Evtanaziyadan danışır,

bu qəribə hekayələri yada salmamaq olmaz. Betsi Devi

razılaşmış ilk şəxsdir. Ölüm-cül xəste olan qadın ailə üzvləri, on yaxın rəfiqələri və dostları, qohumları üçün və qonaqlığı təşkil etmişdir. İki gün davam edən partiyə 30 nəfər qatılmışdır. Lui Qeriq sindromu kimi tanınan yan amiotrofik skleroz xəstəsi olan qadın 2013-cü ilde müayinədən keçərkən bu qorxunc diaqnozla qarşılışmışdır. Rəssam Betsi Deviç il idi ki, əsil arabasına məhkum idi. İyulun əvvələrində Betsi Deviç en yaxın rəfiqələrinə, dostlarına və qohumlarına elektron poçtla məktub yollayaraq yazmışdır: "Sizi iki günlük əyləncəyə dəvət edirəm. Bu parti indiyədək qatıldığınız bütün əyləncələrdən ferqli olduğunu səbr, emosional dəyənət, səmimiyyət tələb edir. Sizi ölümün əyləncəsinə dəvət edirəm". İki gün davam edən partidən sonra onu yataq otağına aparıblar. Burada Betsi Deviç morfin, fenobartil və xloralhidrat qarışığından ibaret inyeksiya edilib, 4 saat sonra isə gözlərini əbədi yumub.

Dünyada uşaqlara evtanaziya haqqı verən yeganə ölkə kimi Belçikada isə ilk dəfə yetkinlik yaşına çatmanın vətəndaşın evtanaziya ilə həyatına son verilib. Sağalmaz xəstəyi olan və ya bildirilməyən uşaqa bir həftə içinde evtanaziya tətbiq olunub. Belçika mediasında yaşılan məlumatlara görə, evtanaziya tətbiq olunan uşağın sənədləri gizli şəkildə Federal Evtanaziya Nəzareti və Qiymətləndirmə Komitəsinə göndərilir. Komitə sədri Professor Vim Distelmans uşağın sağalmaz bir xəstəyi olduğunu təsdiqləyib və bildirir ki, evtanaziya əsasən uşaqlarda yalnız çox ümidişsiz hallarda etibarlı olan bir variantdır: "Sevindirici haldır ki, bu vəziyyətdə çox az uşaqlar var. Bu qanun uşaqlara şərefli ölüm haqqını verir. Lakin qanuna görə, uşaqların xəstənin xəstəliyini başqalarına yolu xəstəliklərə və valideynləri lazımlı qanuni icazəni verəsə, tətbiq olunur".

### Xəstəxanada yer olmayında da evtanaziya ediblər

Evtanaziyanın müxtəlif formaları var. Passiv evtanaziya müxtəlif şərtlər altında qanuni olduğu halda, aktiv evtanaziya bir çox ölkədə qadağandır. Passiv evtanaziya dedikdə, öldürəcü yolu xəstəliyi olan birinin müalicə edilmədən passiv olaraq ölümüne getirilib çıxarılması deməkdir.

Brazilıyanın Kuritiba şəhərində intensiv terapiya xəstəxanasının baş həkimi Soares de Souzanın en azi, 7 nəfərin ölümündə günahkar olmasından sonra bu fakt cəmiyyətə açıqlanmışdır. İttihad olunanlar arasında Souza ilə yanaşı, daha 3 hekim, 3 tibb bacısı və fizioterapevt olub. Onlar kritik vəziyyətdə xəstəxanaya getirilən pasientlərə evtanaziya tətbiq ediblər. Xəstəxanada ki vəziyyətlə bağlı polisə çoxdan məlumat verildiyi bildirilir. Hətta 2012-ci ilin dekabrında xəstələrdən biri eve yazdıgı məktubda onu xəstəxanada öldürmek istədiklərini və eve aparılması xahiş edib. Həkimin içdiyi Hippokrat andını niye pozduğu məlumat deyil. Bele bir versiya da var ki, o, bəzi pasientləri xəstəxanada yer boşaltmaq üçün öldürüb. Əger onun bu cinayəti sübuta yetirilsə, 2004-cü ilde 15 pasienti öldürmiş və daha 240 nəfəri öldürdüyü güman olunan britaniyalı həkim Harold Shipman arxada qoyma-

caq.

### Azərbaycanda vəziyyət.... qırımızı işiq...

Azərbaycanda isə evtanaziya qanunla qadağandır. "Pasiyentin hüquqları haqqında" Qanun layihəsində tibb işçilərinin ölümü tezlesdirilmək haqqında (evtanaziya) pasientin özünü, onun qohumlarını və ya maraqlarını təmsil edən şəxslərin xahişini yerine yetirməsi qadağan olunur. Yeni qanuna əsasən, beyin ölümü faktının konstatasiyası zamanı pasientin həyatının saxlanması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir. Qanunda həmçinin qeyd olunub ki, transplantasiya məqsədile orqan və (və ya) toxumalar çıxarıklärən həyatın saxlanması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətin işini təmin edən və maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir.

Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyini başqalarına yolu xəstəliklərə və valideynləri lazımlı riski varsa, istisna kimi bu addımı atmaq olar. Amma ekspertlərin fikrincə, bunun kütłəvi hal kimi yayılmasına qətiyyən yol vermək olmaz.

Evtanaziyanın bir çox hallarda intiharla bərabərleşdirilir. Bu halda evtanaziya da intihar kimi haram sayılır. İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. Evtanaziyaya hər neçə don geyindirlər belə, bu, intihar sayılır. Dini ekspertlər görə, xəstə insanı bu cür öldürənlərlə sağlam bir insani öldürmək arasına heç bir fərq yoxdur. "Xəstəlik, çətinlik və acı hadisələr insanların sınağısı, imtahanıdır. Quranda da "Allah səbr edənlərədir", - deyilir.

□ Sevinc TELMANQIZI

## Təbib Darya xanım

Onurğa yırtığı, osteoaxandroz, sağalmaz yaralar, yanıklar, uzun müddət yataqdan sonra əmələ gələn yaralar, diabetdə trafik xoralar, varikoz genişlənmələr, qadın sonsuzluğunun zəli ilə müalicəsi və digər xəstəlikləri cərrahi müdaxiləsiz, xüsusi məlhəmlərlə və xüsusi metodika ilə inyeksiyalarla müalicə edirəm.

Tel: 051- 634- 40-01; 070-888-91-50

Qəzet, jurnal və kitab alda etməyin ən rahat yolu!  
Öziz oxucular, xaricdə və Azərbaycanda naşr olunan qəzet və jurnallara abunsə olmaq həmçinin Rusiyada və Azərbaycanda naşr olunan kitabları dəha sərfli qiymət və dəha qisa vaxt ərzində olda etmək üçün zəng etməyiniz və ya email(kioskum.az@gmail.com) yazağınız kifayətdir.  
Siz sıfırı edirsiniz, biz istədiyinizi ünvana çatdırırıq!  
Telefon: (012) 434-93-01

**Cümə səhbətləri**

**B**ismillahir-Rahmanir-Rahim! Məhərrəm-səfər əyyamını yaşayırıq. Artıq Aşura da geridə qaldı. Bu günlerde dünyannın hər yerində, hər nöqtəsində pak fitrətlər oyanar, insanların daxilində xüsusi bir hərəkat, xüsusi bir istilik, xüsusi bir məhəbbət oyanar, hərəkətə gələr. Məhərrəm ayı başlananından insanların öyrəndiyi hayat gündəmi deyişir, hayat terzi deyişir.

Dünənə qədər öz gündəlik həyatı ilə məşğül olan bir müsləmən, hər bir Hüseyin (ə) aşığı Məhərrəm daxil olandan hər gün bu matəmin, bu əzənin, bu nuranı məktəbin şagirdi kimi nəfəsinə, hərəkətinə, davranışına diqqət edir. Aşurani yaşıtmak isteyir. Aşura ilə ruhiyyəsini həməhəng etmək isteyir. Hüseyin (ə) eşqinə məclislər qurular...

**Nədən dəyişər insanların haləti**

İnsanların, toplumun içindən gelen bir haldir bu. Ağlagalmayı, göznlənilmeyən qapılarda, evlərdə, müxtəlif məkanlarda İmam Hüseyin (ə) məclisləri qurular. Bizim dəyərləri xalqımız, əziz xalqımız bu ruhiyyəni minbir əziyyətlərə elə edir və elden de verməyəcək. Bu, Allahın bu topluma bir lütfürə, inayətidir. 70 ilik sovet yönəltimi də bir il yox, beş il yox, on il yox - yetmiş ilə qədər bu ruhiyyəni sixıldırdı, amma insanların qəlbindən bu ruhiyyəni yiğidirə bilmədi. Zaman-zaman bəzi nihilist klassiklər meydana çıxdı, xalqın içindən gelen bu nuranı Hüseyin (ə) yaşıtmaya məclislərini, əzadərlərini təqib etmək istedilər, cürbəcür sözler istədilər qoşsunlar, guya ki, onların "oxumuş" durumları xalqın içindən gelen bu semimi esqi anlaya bilməmişdi. Belələri mahiyyət etibarı ile, əvveller Çar imperiyasının, bu gün də bir başqa dairələrin sifarişlərini yerine yetirirlər. Belələri Çar imperiyasında "ziyalı" siması ilə xalqın ənənələrini, duyularını, ruhiyyəsini aşaqlayıblar. Bu hal günlündə də davam edir. Amma heç bir təsiri yoxdur. Əksinə, qururverici bir hal var: bu toplumun Hüseyin (ə) məclisləri, Hüseyin (ə) əzadərlərini olan yerlərində canvanlaşma gedir. Yaş həddi daha da aşağı enir. Gençlər, yeniyetmələr Hüseyin (ə) məktəbinin şagirdliyinə yazılırlar. Təşəkkür düşür o ağsaqqallara, o pak əteklə ağıbircəklərə ki, onların duaları ilə, bərəkəti ilə bu ab-hava, bu ruhiyyənə yünümüzə de gəlib çıxb. Bu ruhiyyənin gözel bir xüsusiyyəti var: nə qədər sıxıntı çok olarsa, bir o qəfər bu məclislər keyfiyyətcə də, kəmiyyətcə də dəha da nuranileşəcək və şükrülər olun ki, nuranileşməkdədir də.

**Hər kəsin bu ruhu yaşıtma missiyası var**

Hər kəsin bu məktəbdə olan bu nuru, bu ruhiyyəni yaşıtma missiyası var. Bu əyyam tekce Tasua ilə, Aşura ilə, İmamın 3-ü, 7-si ilə və s. simvolik rəqəmlərlə

# Kərbeladan çıxan dərslər

## Mənəvi mərəzlərin müalicəsi



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com  
İlahiyyatçı-filosof, İçərişəhər Cümə məscidinin imam-camaati**

məqam gözləyərlər ki, üzə çıxışları. Həmin mərəzələr fürsət axtarırlar, bəzən adam gözləmədən onlar üzə çıxır. Bəzəndən onlara mərəzələr üzə çıxanda bəzən icazə almadığı kimi, istədikləri vaxt hərəkətə keçidlikleri kimi, bizim mövcudiyətimizin əsas hissəsi olan ruhumuzda da bu cür mərəzələr, mikroblar mövcuddur. Həmin mikroblar da münasib vaxt gözleyir. Bu mikrobların tarix boyu ümmət vurduları zərbələr göz öündədir.

Necə olur ki, Həzərət Peyğəmbərin (s) dövründeki bir toplum müseləndir, iman gətirib, möməndir, amma Kərbelada belə bir müsibət törədir?! Peyğəmbər (s) zamanından cəmi 50 il keçməsinə rəğmən, həmin toplumun üzvlərinin öz daxilindəki xəstəlikləri, mikrobları müalicə etmədiyinə görə, bir gün şəxsiyyətlərinin bu səviyyəyə qədər deqradasiyasi, tənəzzülü baş verə bilir.

**Zəhirdə iman gətirənlər**

Aşura günü bu müsibətlər töredənlər haradansa gəlməmişdilər, onlar zəhirdə namaz qılanlar, oruc tutanlar idi. Onlar zəhirdə imanlı qiyafə ile bu cinayetlərə qol qoyrudurlar. Deməli, zəhirdən səmimi duyguları var, ən daşlaşmış qəlbər, qəsəvət bağlamış qəlbər Hüseyin (ə) məclisində bir titrəyişə gelir, təvə halına gəlir, peşmanlıq əldə edir, özüneqiyidə nəil olur. Bu məktəbin bu nuraniyəti, bu incəliyi hər kəse bəllidir.

**Aşura - mərəzlərin müalicəsidir**

Bu mərasimlərin, bu məclislərin çıxılı faydalıları var. Bunlardan ən möhümü budur ki, biz ibret götürürük. Bu məktəbdən, bu nuraniyətdən ibretlər götürürük. Çünkü bu məktəbdə çıxılı ibret götürməli, öyrənilməli nüanslar var. Çoxlu bəhre apanımlı məsələlər var. Aşura məktəbi ibretlərə doludur. Ən böyük ibretlərden biri de budur ki, Aşura məktəbi bize içimizdəki mərəzlərə, xəstəliklərə, naqışlıklara, eybacırlıklara qarşı ayıq-sayıq olmayı öyrədir. İçimizdəki viruslara qarşı diqqəti olmayı öyrədir. İnsanın cisminin müyyən xəstəlikləri, mərəzləri var və bu mərəzlər, mikroblar münasib

şıca himaya edir, onu yerbəyər edir. Və bir gün seçim vaxtı "mənəm-mənəm"lik ab-havası onu bədəbəxt edir.

**İnsan özünü islah etməsə, seçim anında ayağını səhv qoyacaq**

Aşura bizi həm də arxayı olmamaq dərsi keçir. Yeni namaz qılırsan, oruc tutursan, ibadət edirsən - lap yaxşı, amma arxayı olma. Çünkü bu xüsisiyyətlər zaahirə ola-ola, insanlar Kərbelada Peyğəmbər (s) basını, cənnət cavanlarının ağasını tike-tike doğradılar. İnsanın ruhi naqışlıkları, mərəzələri o qədər baş qaldırır ki, zəmane İmamın (ə), yerə semaların başlığı, ittisal səbəbin qətə yetirir, tike-tike doğramağa qədər cəsərət edir. Buna görə Aşura məktəbi bize arxayı olmamaq dərsi keçir. Namaz qılırsan, oruc tutursan, ibadət edirsən - ne gözəl, amma arxayı olma. Özünü müalice ilə məşğul ol. Öz mərəz-

himlə (ə) Həzərət İsmayıllı (ə) yad edirik, Safa-Mərvə arasında Həcər xanımı yad edirik, onun təlaşını yad edirik, Həzərət İbrahimin fədakarlığını yad edirik - hansı ki, ele Həccin fəlsəfələrindən biri də budur ki, insanlar Həzərət İbrahim (ə) fədakarlığını dərk etsinlər - eləcə də biz bu məclislərə İmam Hüseyini (ə) yad edirik.

Necə də Kərbala ve İmam Hüseyini (ə) yad etməyek, bir hələ ki, İbrahim (ə) ezziz övladını qurban kəsmək isteyirdi, İsmayıllı (ə) da qurban olmağa hazır idi, amma buna ehtiyat olmadı, Allah Teala qurbanlıq göndərdi. Kərbelada da İmam Hüseyin (ə), onun balaları, yaxınları Allah yolunda qurban olmaq istəyir. Amma burada bir fərq var: onların bu istəyi həyata keçir. Kərbala qurbanbahçədə Allah dergahında hemin insanlar nəinki niyyətdə qurban olurlar, onlar əmələn Allah yolunda qurban olurlar. Biz necə İmam Hüseyini (ə), bu şəhidləri

Həzər İmam Hüseyinin (ə) digər buyuruşlarına da diqqət edək:

"(Allah rızasına xatir deyil), Allala qəzəbləndirməkə xalqı razı salanlar nicat tapmaz".

"Allah, ilk vacib işlərdən birini yaxşılığı dəvət etmək və pisliklərdən çəkindirməyi buyurmuşdur. Çünkü Allah bilir ki, biki ilahi vacibatın yerine yetirilməsi digər vacib işlərin (ister çətin, istərə de asan) görülməsinin asanlaşdırır. Səbəbi də budur ki, yaxşı işlərlə əmr etmek və pis işlərdən çəkindirmək bütün insanları İslama doğru dəvət edir, haqq sahiblərinin hüquqlarını özlərinə qaytarar və zülm edənlərlə müxalifet edər".

"Ey insanlar, Allahın Peyğəmbəri (s) buyurmuşdur ki, hər kim Allahın haram buyurduğunu halal edən, Onun əhdini sındıran, Peyğəmbərinin sünnesi ilə müxalifət edən, öz rəsiyyətləri arasında zülm və haqsızlıqla hökm

anmayaq?! Bunları həcc xatırlamalarından da qat-qat çox anımlıq. Çünkü burada qurban olmaq bir niyyət olaraq qalmır, İmam Hüseyin (ə) və onun yaxınları timsalında həyata keçir. Bəzəndə Səfa ile Mərvə arasında səy eməlini yerine yetirməklə susuz bala İsmayıllı (ə) yad edirik, amma o susuzluqdan şəhid olmur, susuz halda dünyadan getmir, Allah ona Zəm-Zəm nəsib edir. Amma Kərbelada təşnə, susuz balalar susuz halda dünyadan gedirlər. Əli Əşər bala atasının quçağında susuz halda, dodaqları qurmuş halda boğazından oxlanır. Burada qolları kəsilen Əbülfəz (ə) var, susuz balalara görə dodaqlarına su aparmayan Əbülfəz (ə) var. Burada Əli Əkbər (ə) var, Əli Əşər (ə) var, burada tike-tike doğranmış Hüseyin (ə) var, burada Rüqeyye (s.ə) var, burada Zeynəb (s.ə) var. Biz necə bunları anmayaq?! Le həvələ, və la quvvətə illa billah - yoxdur Allahdan başqa güc və qüdrət!

**İmam Hüseyin (ə) tənyiq**

Təbərrük üçün İmam Hüseyin (ə) dediklərini zikr edək ki, o Həzərət (ə) mübarek şəxsiyyəti ilə tənisi olaq. Aşura gündündəki kəlamlarının birində İmam Hüseyin (ə) qarşısında dayanıb, Zəmane İmamının (ə.f.) eleyhində dayanıb. Allahdan bu mənəda tofiq isteyirik ki, cəmən bizləri öz müalicəmizdə müvəffəq etsin.

**Əhli-Beyt (ə) sevgi insanı****paşlaşdırır**

Məsum İmamlarımızdan (ə) da bu səpkidə buyuruşlar var ki, insanın dünyaya məhəbbəti - bütün xətalannı başdır. İnsanın nə xətaları var, oraya qayıdır. Bizim işlərimiz, emmərimiz, reftərlərimiz hədəfi dünya olan yerdə, dünyaya məhəbbəti mərəzələrə qədər olur və bu mərəzə Aşurada hər şeyi üstələyir. Birinin dünyaya məhəbbəti, pula, mala düşkünlik mərəzi var idi. Bunu özü üçün vasita deyil, hədəf seçmişdi. Bu mərəzə Aşura günü baş qaldırır və öz dəyişicisini bürüdü. Onu İmam (ə) qətlə yetirməye qədər bir bəşeri cinayətə getməyə sürükleyir. Bir başqasının qorxaqlıq mərəzi var, onu da orada yaxalayır. Herən bir cür yaxalayır. Birinin əqli mərəzi var, dar düşüncəyə malikdir, hər şəyə ağ və qara baxır və bunu müalicə de etməyib. Şübhələri var, dünənliklərini dərknəmək və qurşaqlanmaq olunur. "Hüseyin (ə)! Hüseyin (ə)!" dedikdə qəlbərimizdə İmam Hüseyin (ə), bütün gözəllikləri özündə cəm edən Hüseyin (ə) bir həməhənglik meydana çıxır. Biz bu əyama saqlama, müalicə əyyamı baxmalyıq.

**Burada qurban olmaq bir niyyət olaraq qalmır...**

Bu əyyamda İmam Hüseyin (ə) yad edilir. Necə ki, həcc olurda qurbanbahçədə Həzər İbra-

edən zalim bir hakimi görüb, söz və ya əmələ ona qarşı çıxmasa, Allah Teala onu da zalim höküməndən dödürəcək olacaq. Səbəbi də dödürəcək olacaq. "İnsanların çoxu dünyaya quludurlar. Din işə dilləndən gəzir. Din sayesində yaşadıqları müdəddətə onu müdafiə edirlər. İmtahan zamanı gelib çatdıqda işə dindarlar azalır".

"Mən ölümü səadətdən, zalimlərlə yaşamağı işə zəlillikdən başqa bir şey bilmirəm".

"Ey Allah, Sən bilirsən ki, (fəsəd qarşı mübariza və) qiyamımız səltənet üçün və dünyaya mali yüksək üçün deyildir. Bizim qiyamımız - Sənin dininin həqiqi əlamətlərinə göstərmək, şəhərlərdə islahat aparmaq, məzələ bəndələrini əmin-amanlıqçı çıxarmaq və vacib, yaxud müstəhəb ehkamlarını yerinə yetirmək üçündür".

"Mən azığlıq, xüdəsəndlik, fəsəd və zülm etmək üçün qiyam etməmişəm. Mən cəddim Muhəmmədin (s) ümmətini islah etmək, yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək, cəddim Muhəmmədin (s) və atam Əlinin (ə) yolunu bərpa etmək üçün qiyam etdim".

"Ey, Əbu Süfyan övladına uyandır! Dininiz yoxdur və axırda qorxmurasunza, heç olmasa dünyada azad insanlar olun!"

"Bir dəstə insan behiştə görə Allaha ibadət edirlər - bunlar tacirətlərdir. Bir dəstə də qorxularından (cəhənnəm qorxusundan) Allaha ibadət edirlər - bunlar da quldurlar. Bir grupp işə Allaha Onun verdiyi nemətlərə və Onun əzəmətinə görə və həmçinin Ona pəresti, sitayış və şükrə etmək üçün ibadət edirlər - bunlar işə azad insallardır. Belə bir ibadət - on yaxşılmışdır".

"Bilin ki, insanların sizə olan ehtiyacları - Allahın siza verdiyi nemətlərindən biridir. Allahın nemətlərindən üz döndərməyin, yoxsa, sonra o nemətlər sizə müsbət olar".

Allahım, bizləri Hüseyini et, nəfəslərimizi Hüseyini et, canımızı Hüseyini et, yaşayışımızı Hüseyini et, vərlığımızı Hüseyini et, dillərimizi Hüseyini et!


Allahım, məməkətimizi Hüseyini et, bayraqımızı Hüseyini et, Qarabağımızı Hüseyini et! Amin!



# ÜSAVAT

## Son səhifə

N 227 (6548) 14 oktyabr 2016



### Ofis işçiləri daim yorğundur, cünki...

**O**fis işçilərinin davamlı olaraq özlərini yorğun hiss etmələrinin səbəbi yuxusluq və ya ağır nahar deyil. Bu amillərin müyyən təsiri olsa da, əsl səbəb oksigen azlığıdır. ABŞ-ın elm adamları ofis və idarələrdə karbon miqdarnın yüksək olması səbəbindən işçilərin özlərini yorğun hiss etdiyini bildirirlər.

Ofisəki karbondioksidin miqdarı açıq havada olduğundan daha çoxdur. Ventilyasiya sisteminin düzgün qurulmadığı ofislərdə çalışanların tənəffüs ilə əlaqədar bu nisbət zərərlə həddə çıxa bilir.

Araşdırma zamanı mütəxəssislər ofis, sinif, iclas otaqlarındakı və açıq havadakı karbondioksidin miqdarını ölçüblər. Guman edildiyi kimi on six karbondioksid iclas otağında qeydə alınır.

Yeri gəlmışkən, qeyd etmək lazımdır ki, insan sağlamlığını təhdid etməsə də, yüksək həddə olan karbondioksid insanın beynindəki qərarvermə mexanizmlərin mənfi təsir edir və yorğunluq yaradır.

## Şahzadə olmanın 10 şərti

"The Walt Disney Company" bir qızın şahzadə adlandırılmasi üçün 10 əsas şerti açıqlayıb. Bu barədə ötən gün "The Guardian" qəzeti yazıb. Kompaniya rəssamların hazırladığı bir posteri də xəbərin yanında yayıb.

Disneyin versiyasına görə, şahzadə ətrafindakıların qayğısına qalmalı, sağlam heyat tərzini həyata keçirməli, insanları xarici görünüşünə görə ittihəm etməməli, dürüst olmalı və başqalarının güvənə biləcəyi insan olmağı bacarmalıdır. Bundan başqa, zərif cinsin nümayəndələri şahzadəyə xas



olan özünə güvən hissini olmasına, səhvələri düzəltmək bacarığının formasını da bu şərtlər sıra-



**QOÇ** - Kifayaq qədər məraqlı bir gün yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəye nikbin baxmağınızı səbəb olacaq. Doğmalarınızla mümkün qədər əlaqə saxlayın.

(14 oktyabr) Səbuhi Rəhimli



**BUĞA** - Gün ərzində mənfi enerjili Ayın sizin bürcdə qərar tutması ümumi işlərinizdə lənglik yaradacaq. Bu səbəbdən bütün vacib işlərinizi mümkün qədər təxire salın. Qidañiza diqqət yetirin.



**ƏKİZLƏR** - Proqnozunuzu hazırlayarkən istifadə etdiyimiz bütün mənbələr daha çox səhhətinizə fikir verməyinizin vacibliyini öne çəkir. Bunu bacarsanız, heç bir narahatçılıqla rastlaşmayaçqsınız. Səfər çıxmayıñ.



**XƏRCƏNG** - Maraqlı tanışlıqlar yolunuñuzu gözleyir. Bu, perspektivlərinizə xidmet etdiyi təqdirdə, fəaliyyətə de müyyəyən qədər fasile vermək olar. Başqalarının sizə verdiyi istenilen sırra sadıq qalın.



**ŞİR** - Qarşınızda sakit bir gün durur. Neytrallığınızı qorumaqla yalnız uğur qazanaçqsınız. Fəaliyyət müstəvəsində başqalarının dediyindən daha çox öz təcrübənizə bel bağlayın ki, uduzmayasınız.



**QIZ** - Ulduzlar ünsiyyətdə olduğunuñuz insanların bədxahlığına neytral yanaşmağınızın eleyhinədir. Çünkü uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizden irəli gəlir. Aktiv olun ki, ədalət qalib gəlsin.



**TƏRƏZİ** - Bürçünüzün Goy qübbəsində aktiv nöqtəyə çatması digər Zodiak işaretləri ilə müqayisədə sizin daha enerjili və işlərinizin daha perspektivli olacağınızı təminat verəcək. İşgüzar sövdələşmələrdən çəkinməyin.



**ƏQRƏB** - Astroloji göstəricilər sevgi ümmənina baş vurmağını tövsiyə edir. Nəzərə alın ki, hazırda təkanverici qüvvəniz məhəbbətdir. Maliyyə və iş barədə gözləmə mövqeyi tutmağınız daha səmərəlidir.



**OXATAN** - Saat 12-dən etibarət iş müstəvisində bəzi kəm-kəsirləriniz qaydasına düşməlidir. Sənədləşdirmə işlərində diqqətli olun. Həllədici anlarda təcrübəli adamlarla məsləhətləşməkdən çəkinməyin.



**ÖĞLƏQ** - Təsəssüflər olsun ki, ötən gün mövcud olan gərginliyiniz davam edə bilər. Bunun üçün gərək Tanrı nizamına əl uzatmayasınız. Çətinliyinizi dəf etmək üçün etibarlı dostlarınızla bir araya gəlin.



**SUTÖKƏN** - Hər mənada düşərli gün demək olar. Çünkü nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq.



**BALIQLAR** - Qarşınızda xoş təsəssürlər yarada bilən hadisələr durur. Odur ki, öhdəliyinizdə duran vacib işlərin çoxusuna yetişə bilərsiniz, xüsusən də yeni iş qurmaq istiqamətində. Maddi durumunuz da qənaətbəxsdir.




**Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!**

### Arvadının xorultusuna oyandı, ürəyinin döyünmədiyini bildi



**A**merikada baş vermiş bir hadisə təcili tibbi yardımın əhəmiyyətini bir daha gündəmə getirib. Kris Cesmer adlı şəxs bir gecə həyat yoldaşının bərk xoruldamasına oyandı.



Həyat yoldaşı Cenini oyandırmak üçün hər şey etse də, qadın heç bir reaksiya verməyib. Ceninin dodaqlarının mavi rəngdə olduğunu gören Kris dərhal təcili yardımına zəng edib. Qadının ürəyi döyünmürmüş. Hadisə yerinə gələn həkimlər qadına təcili müdaxilə edərək, onu həyata qaytarmağa nail oldular. Bununla da bir daha həyat yoldaşı xoruldayan insanların maksimum həssas olmasına vacibliyi sübut edilib. Çünkü bəzi xorultular "əcəl zəngi" kimidilər.

**Səhifəni hazırladı: SELCAN**

**Təsisçi:** Rauf ARIFOĞLU  
**Baş redaktorun birinci müavini:**  
Azər AYXAN

**e-mail adres:** yenimusavat@mail.ru

**"Yeni Müsavat"ın kompüter mərkəzində yüksəlib, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.**

**Ünvan:** Bakı Şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
**Tel:** 520 01 23 (24, 25, 26, 27, 28)

**Redaktor:**  
Nazim SABIROĞLU  
**Lisenziya N:** B 114  
**SAYI:** 4.750